



www.musavat.com

MUSAVAT

Xəbər
Prezident
müəllimlərin
maaşını
2 dəfə
artırdı
yazısı səh.2-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 17-18 yanvar 2015-ci il Şənbə № 11 (6039) Qiyməti 40 qəpik

Gündəm

Avropa gərginlik içində: terror durmadan yayılır



Fransada hadisələr səngimir; Parisdə daha bir girovgötürmə əməliyyatı baş verdi

yazısı səh.5-də

Müsavat mitinqlərə nə vaxt başlayacaq?

yazısı səh.4-də

Abdulla Abdullayev zərəri ödədiyi üçün azadlığa buraxılacaq

yazısı səh.3-də

Arif Hacı Əli Kərimli ilə görüşündən danışdı

yazısı səh.4-də

Xədicə İsmayılın görə 3 gənci saxladılar

yazısı səh.3-də

Monitoring Qrupu AŞPA-nın qış sessiyasına qatılmayacaq

yazısı səh.6-də

Zəlimxan Məmmədli onu Gürcüstana buraxmayanların kimliyini açıqladı

yazısı səh.10-də

"Ukraynada proseslər digər postsovet respublikalarını qorudu"

yazısı səh.9-də

Müsavatın deputatlığa namizədləri elan edilə bilər

yazısı səh.5-də

Şəhid ailəsi dözülməz vəziyyətdə yaşayır

yazısı səh.12-də

Suraxanıda ağac qətləmi

yazısı səh.14-də

Soyuq havalarda necə qidalanmalı...

yazısı səh.15-də

Prezidentin Türkiyə səfərinin ilginç pərdəarxası

SAXTA SOYQIRIM YUBİLEYİNƏ ORTAQ TÜRK ZƏRBƏSİ

İlham Əliyevin Türkiyə səfəri ermənilərin uydurma genosid planlarına zərbə ilə yadda qaldı; Ərdoğan Çanakkala zəfərinin 100 illiyi töreninə Sərkisyanı da dəvət etməklə, "24 aprel iddiası"na qarşı uğurlu 24 aprel gedişi etdi; Moskvadan isə İrəvana xəbərdarlıq mesajı gəldi...



İlkin Zəferli

yazısı səh.5-də

Qərbdən Azərbaycanın QHT sektoruna "nəfəslik"...

Bank hesabları bağlanan və fəaliyyətini dayandıran təşkilatlar Gürcüstanda qeydiyyatdan keçir; nağd pul kapitalı üçün Tiflisdə bank hesabları açılır yazısı səh.10-də



İntiqam Əliyevin məhkəməsi başladı... və təxirə salındı

yazısı səh.6-də



Azərbaycanlı milyardera cinayət işi açıldı

yazısı səh.2-də



İlahiyyətçi Elşən Mustafaoğlunun yeri bilindi

yazısı səh.3-də

17-18 yanvar 2015



Müsavat Partiyasının başqanı Arif Hacı partiyanın üzvü Raci Muradovu 60 illik yubileyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli Raci bəy!

Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, uzun ömür, cəsarəti və işlərinizdə uğurlar arzulayıram.

Siz 1988-ci ildə başlayan Azərbaycan Xalq Hərəkatının ilk günlərindən onun sıralarına qoşulmuş, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin fəal

nümayəndələrindən biri olmusunuz. Yaradığı ilk gündən AXC üzvü kimi ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu işinə böyük töhfə vermişiniz.

Aparduğunuz bu şərəfli işi 2002-ci ildən Müsavat Partiyasının sıralarında davam etmişiniz. Sabunçu rayon təşkilatının Şura üzvü, sədr müavini kimi rayon təşkilatının güclənməsində böyük xidmətləriniz olub. Prinsipial və fədakar mübarizənizə görə dəfələrlə təqib və təzyiqlərlə üzləşmiş və həbs olunsanız da heç zaman öz əqidənizdən dönməmişiniz.

Siz qaçqın bir ailə başçısı, atasınız. Hər zaman övladlarınız və Sizi tanıyan insanlar şərəfli mübarizə yolunuza görə Sizinlə qürur hissi keçirəcəklər,

Hörmətli Raci bəy!

Sizi bir daha 60 illik yubileyiniz münasibəti ilə təbrik edir. Sizə uzun ömür, cəsarəti, şəxsi həyatınızda xoşbəxtlik və apardığınız mübarizə yolunda uğurlar arzulayıram”.

Türkiyədə azərbaycanlı qadınlara fahişəlik tələsi

İnternetdə tanış olduqları qadınları aldadaraq Türkiyəyə gətirən və onları fahişəliyə məcbur edən cinayətkar şəbəkə yaxalanıb. Regioninfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis cinayətkarları 6 ay təqib etdikdən sonra xüsusi əməliyyat nəticəsində «Topal Maral» ləqəbli Aynur və həyat yoldaşı Haluku, habelə Ömər və Osman adlı şəxsləri saxlayıb. Onların ikisi Azərbaycan əsilli olmaqla üç qadını fahişəliyə məcbur etdikləri məlum olub.

Polisin məlumatına görə, onların öz qurbanlarını internetdə «Türkiyədə uşaq baxıcısı axtarılır və yaxşı maaş verilir», deyərək aldatdıqları müəyyən olunub. Qadınlara təyyarə biletinin pulunu göndərən şəbəkə Nəzakət Bayramova ilə Mətanət Həsənovanı Türkiyəyə gətirib. Daha sonra qadınları 150-350 lirəyə (təxminən 52-122 manat) fahişəliyə məcbur etdikləri müəyyənənib.

Mətanət Həsənova polise verdiyi ifadəsində bunları deyib: «Övladım xəstə idi və çoxlu pula ehtiyacım vardı. Bura ələ pul qazanmaq niyyətilə gəldim. Mənə uşağa baxacaqsan demişdilər, ancaq fahişəliyə məcbur etdilər» deyib.

Hadisə ilə bağlı məhkəmə davam edir.

Donetsk hava limanındakı döyüşdə 6 nəfər həlak oldu

Ukrayna tərəfi Donetsk hava limanının tam nəzarətə götürüldüyü haqda separatçıların bəyanatlarını növbəti dəfə təkzib edib. APA-nın «Censor.net» və UNIAN-a istinadən verdiyi məlumata görə, Antiterror Əməliyyatının (ATO) mətbuat xidmətinin rəhbəri Roman Turovets şiddətli və araskəsilmez hücumlara məruz qalan aeroportdakı Ukrayna kontingentinə lazımı atəş dəstəyinin verildiyini bildirib: «Orada indi döyüş gedir. Hücum səhər saat 08-də başlayıb. Vəziyyət kifayət qədər mürəkkəbdir, lakin nəzarət olunandır. Döyüşçülərimiz güclü atəş dəstəyi alır və bunun sayəsində davam götürür».

Antiterror əməliyyatı qərargahının başqa açıqlamasına əsasən son sutka ərzində Donbasda gedən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 18-i yaralanıb.

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett bəyan edib ki, separatçıların Donetsk hava limanına hücumları Minsk razılaşmalarının pozulmasıdır: «Rusiya tərəfindən dəstəklənən separatçıların hücumları onların Minsk razılaşmalarını pozmasına dair sonuncu nümunədir».

Qeyd edək ki, Prokofyev adına Donetsk hava limanı şiddətli döyüşlər və bombardmanlar nəticəsində tam xarabazara çevrilib. Köhnə terminalın xarabalıqları separatçıların, yeni terminal isə Ukrayna ordusunun nəzarətindədir. Hazırda yeni terminalın xarabalıqlarında döyüşlər gedir.

“Elm” tədris mərkəzi

MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. muhasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 metr. R.Rüstəmov-44

Tel./Faks: (012) 421-10-46; 408-44-43;

Mob: (055) 660-60-95; (050)203-55-95

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı

Tel./Faks: (012) 434-88-28; 408-44-74;

Mob: (055) 660-07-05

Mətbuat Şurasına üzvlük qaydaları dəyişdiriləcək

Neft Fondu nazirliyə 100 milyon manat verməkdən imtina etdi

Neft Fondu iri layihəni maliyyələşdirməkdən imtina edib. ANS TV-nin məlumatına görə, qurumdan bildirilib ki, Fondun 2015-ci il üzrə büdcəsində bu layihənin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayıb. Layihə kommersiya yönümlü olduğu üçün alternativ mənbələrdən maliyyələşməsinə qərar verilib.

Xatırladaq ki, qurumun 2014-cü il üçün büdcəsində «Genişzolaqlı internetin inkişafı» layihəsinə 100 milyon manat ayrılması nəzərdə tutulmuşdu. Amma həmin vəsait ayrılmayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə sözügedən layihənin başqa mənbələr hesabına reallaşacağına inanır. Prioritet olmayan sahələrdə vəsaitə qənaət olunacağı fikrini bir gün əvvəl maliyyə naziri Samir Şerifov da səsləndirib. Bütün bu addımların səbəbi isə dövlət başçısının neftin qiymətinin enməsi ilə bağlı ölkənin gələcənin azalması fonunda israfçılığa yol verilməsinə dair tapşırığıdır.

«Əlbəttə ki, biz prioritet olmayan layihələrə razılığımızı verməyəcəyik. Eyni zamanda hər bir dövlət strukturunda, qurumlarda, dövlət şirkətlərində idarəetmə prinsipləri təkmilləşdirilməlidir. İsfərlığa yol verilməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar», - deyir prezident İlham Əliyev bildirib.

Artıq bununla bağlı Maliyyə Nazirliyi yerli qurumlarına da tapşırıqlar verib.

Azərbaycanlı milyarderə cinayət işi açıldı

Azərbaycanlı milyarder Vahid Ələkbərovun adı yanacaq qaçaqmalçılığı və terrora dəstəkdə hallanır.

ANS PRESS-in məlumatına görə, Ukrayna təhlükəsizlik xidməti «LUKoyl» və «Vetek» şirkətlərinə çirki pulun yuyulması və terrorçuların maliyyələşdirilməsi ittihamları ilə cinayət işi qaldırılıb.

İttihamla görə, «LUKoyl» vəzifəli şəxsinin 2013-2014 il ərzində Feodosiy, Xersona, İsmayıl, Nikolayev və Odessa dəniz terminaları vasitəsilə, həmçinin Ukrayna qərb sərhədindəki nəzarət buraxılış məntəqələri vasitəsilə, eyni zamanda Belarusla sərhəd vasitəsilə ümumi dəyəri təxminən 2 milyard ABŞ dolları olan 2 milyon tondan çox olan neft məhsulu qaçaqmalçılığı həyata keçirib.

Saxta müqavilələrlə qanunsuz alınmış gəlirlər müəssisələrin hesablarına köçürülüb. İddia edilir ki, əldə olunan gəlirlər Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası separatçıların terror fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilib.

Azərbaycan Mətbuat Şurası



2015-ci ildə Azərbaycan milli mətbuatının 140 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

Azərbaycan Mətbuat Şurasının iclası keçirilib. Bu barədə «Yeni Müsavat»-a şuradan məlumat verilib. MŞ sədri Əflatun Amaşov iclasın gündəliyini elan edib. Öncə MŞ-nin keçən il üçün hesabatı ətrafında müzakirə aparılıb. Hesabatda nəzərdə tutulan məsələlər barədə məlumat verən Ə.Amaşov ötən il şuranın gördüyü işlərdən danışıb.

Hesabatın müzakirəsi zamanı MŞ İdarə Heyətinin üzvlərindən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlı, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sənəddə yer alan məqamlarla bağlı fikirlərini bildirdilər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edildi.

Gündəlikdə duran ikinci məsələ MŞ-yə üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə. Amaşov bildirib ki, hazırda şuranın 230-a yaxın üzvü var. İndiyədək üzvlərin qəbulu şuranın niyyətinə tələblərinə uyğun aparılıb. Qaydalar isə mövcud sahədəki proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır. MŞ-nin İdarə Heyətinin üzvlərindən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadiqov, «APA Holding»-in rəhbəri Vüsalə

□ SEVİNC



Azərbaycanda nömrə satan 5 nəfər həbs olundu

Son günlər bəzi kütləvi informasiya vasitələrində nöqliyyat vasitələrinə verilən müxtəlif dövlət qeydiyyat nişanlarının həddən artıq baha qiymətə satılması barədə məlumatlar yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən avtosfer.az-a verilən məlumata görə, bununla bağlı aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin nömrələr ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsusdur və onların belə qanunsuz sövdələşmələrdən, ümumiyyətlə, xəbərləri yoxdur.

Araşdırmalarla o da məlum olub ki, qeyd olunan nömrələrin satılması barədə elan vermiş şəxslər əslində dələduzluq yolu ilə külli miqdarda qazanc əldə etmək niyyətində olublar. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində tanınmışları şəxslərin avtomobillərinə təhkim olunmuş dövlət qeydiyyat nişanlarını qanunsuz yolla satmağa cəhd etdiklərinə görə 5 nəfər saxlanılıb.

DİN bir daha vətəndaşların diqqətinə çatdırır ki, fiziki və hüquqi şəxslərə məxsus nöqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları Baş Dövlət Yol Polisi İdarəsində və onun regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində verilir.



Prezident müəllimlərin dərslərini və maaşlarını artırdı

Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərslərini və maaşlarını artırdı.

«AzərTAC»-ın məlumatına görə, sərəncamda deyilir: «Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin həftəlik dərslərinin optimallaşdırılması yolu ilə əməkhaqqının artırılmasını təmin etmək və bununla maddi rifahını yaxşılaşdırmaq məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərslərini 1,5 dəfə, aylıq vəzifə maaşlarını orta hesabla 2 dəfə artırılısın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikasının Prezidentinin aktlarında bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Bu Sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.



**Yazarımız
Tofiq
Yaqubluya
Azadlıq!**

“A.M.A.Y” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin məhkəmə zalından azad olunacağı haqda 6 yanvar sayımızda xəbər dərc etmişdik. Yanvarın 15-də Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin açıqlamasını A.Abdullayevin azad ediləcəyinə işarə saymaq olar. İdarə rəisi bildirib ki, cinayət işi üzrə 48 milyon mənimləmə faktı aşkarlanıb, həmin məbləğin 43 milyonunun ödənilməsi təmin edilib. Məbləğin digər hissəsi ilə bağlı əmlakın müsadirə edilməsi tapşırılıb.

Yada salaq ki, yanvarın ilk günlərində A.Abdullayevin cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. A.Abdullayev Cinayət Məcəlləsinin 179.3.2 (mənimləmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir. Onu hələ ibtidai istintaq dövründə azad etmək istəyirdilər. Həmin razılaşmaya görə, A.Abdullayev ittiham aktında mənimləmə kimi göstərilən pulları büdcəyə ödəməli, bunun müqabilində barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməli idi. Lakin sonradan əldə olunan razılaşma pozulmuşdu.

K.Əliyevin açıqlaması onu deməyə əsas verir ki, A.Abdullayevin ittiham tərəfi ilə ibtidai istintaq dövründə əldə etdiyi və sonradan pozulan razılaşması məhkəmədə gerçəkləşməkdir. Qanunvericiliyə görə, külli miqdarda mənimləmə faktları barədə cinayət işi başlanıbsa, mənimlənilən məbləğ tam ödənilməyə belə, cinayət işinə xitam verilmir, sadəcə, həmin şəxs barəsində daha yüngül cəza tədbiri seçilir və məhkə-

“yumşaq” açıqlamasını A.Abdullayevin məhkəmə zalından azad ediləcəyi təqdirdə istintaq orqanının protest vermək hüququndan istifadə etməyəcəyi kimi də başa düşmək olar. Təbii ki, razılaşma növbəti dəfə pozulmasa.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də araşdırılıb. A.Abdullayev

görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimləmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilmə-



Elşən Mustafaoğlu

İlahiyyatçı Elşən Mustafaoğlunun yeri bilindi

Həbs olunmuş ilahiyyatçı barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb, hazırda MTN-in təcridxanasında saxlanılır

Dekabrda həbs olunan, ancaq barəsində heç bir məlumat verilməyən QMİ-nin əməkdaşı, ilahiyyatçı Elşən Mustafaoğlunun saxlanıldığı yer bəlli olub. APA-nın məlumatına görə, İşğəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu ilə görüşüblər.

Bu barədə agentliyə məlumat verən E. Behbudov bildirib ki, E.Mustafaoğlu ötən il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulub: “O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. Saxlanma şəraitindən və ona qarşı münasibətdən şikayəti yoxdur. Lakin özünü təqsirli bilmir”.

Qeyd edək ki, tanınmış ilahiyyatçı Elşən Mustafaoğlu bir neçə ay əvvəl QMİ-də işə başlamışdı. Ötən ilin dekabrında mətbuatda E.Mustafaoğlunun MTN tərəfindən 3 gün saxlanıldıqdan sonra barəsində 4 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumat yayıldı. Ancaq həmin vaxt MTN-in ictimaiyyətlə əlaqələr mərkəzi onlarda E.Mustafaoğlunun saxlanılması ilə bağlı hər hansı məlumatın olmadığını bildirmişdi. Maraqlıdır ki, E.Mustafaoğlu barədə 4 aylıq həbs qərarı verən Səbəyl Rayon Məhkəməsi də adçıqılən şəxs barədə məhkəmə qərarının olmadığını bildirmişdi.


Elşən Mustafaoğlu Azərbaycanda kifayət qədər tanınmış ilahiyyatçı və ictimai xadimdir. Bu səbəbdən onun həbs xəbəri şok effekti verib, sosial şəbəkələrdə gedən müzakirələrdə onun həbsi ilə bağlı bir çox fikirlər yayılıb. Lakin qərribə də olsa rəsmi qurumlar onun həbsi ilə bağlı heç bir açıqlama vermədi. Bu səbəbdən onun hansı səbəbdən həbs olunduğu, harda saxlanıldığı ilə bağlı dəqiq bilgi yoxdur. İndi isə məlum olur ki, ilahiyyatçıya qarşı ən ağır maddələrdən biri ilə cinayət işi açılıb.

Qərribədir ki, E.Mustafaoğlunun sonuncu iş yeri olan QMİ-də onun həbsi ilə bağlı hər hansı açıqlama vermək istəmir. Ötən gün növbəti dəfə QMİ-nin mətbuat katibi Rəhimə Dadaşovaya bu barədə sual ünvanlasaq da, sualımız cavabsız qaldı. Bizə gələn məlumata görə, E.Mustafaoğlunun ailəsi mətbuata danışmaq istəmir. Ailədən bildirənlər ki, mətbuata heç bir açıqlama olmayacaq. Həmçinin ailənin tutduğu vəkil mətbuatdan qaçır, mətbuata heç bir açıqlama verilməməsinə ailəyə tapşırıb.

□ **KƏNAN**

“A.M.A.Y. Abdulla”nın məhkəmə zalından azad ediləcəyi yəqinləşdi

Abdulla Abdullayev zərəri ödədiyi üçün azadlığa buraxılacaq



Abdulla Abdullayev

mədə ziyanın ödənilməsi üçün “yüngülləşdirici” hal kimi nəzərə alınır. İdarə rəisinin vin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata

si nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib. İkinci istintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimləməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

□ **E.MƏMMƏDƏLİYEV**

let idarələri və bələdiyyə binasına üzərində həbsdə olan jurnalist Xədicə İsmayılın şəkili olan, “Xədicəni azad et!” yazılmış plakatlar yapışdırılmışdı. Plakatlara kimin yapışdırıldığı haqda məlumat verilmirdi.

Xədicə İsmayılın isə istintaqı davam edir. Bu barədə “Yeni Müsavat”-a açıqlamasında onun vəkili Elton Quliyev məlumat verdi. Vəkilin sözlərinə görə, hazırda X.İsmayılın bağlı iki və daha artıq istintaq hərəkətləri apa-

Xədicə İsmayılın görə 3 gənci saxladılar

Jurnalisti tutduran şəxsin şikayətindən imtina etməsi isə təsdiqlənmişdir

Yanvarın 15-i axşam saatlarında AXCP Şəki rayon şöbəsinin üç fəalı saxlanıb. Bu haqda AzadlıqRadiosuna partiya sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun sözlərinə görə, saxlananlar şöbə sədri Rauf Əbdülrəhmanov, onun müavini Mübariz Abdullayev, AXCP Məclisinin üzvü Əli Abdullayevdir.

Gözəl Bayramlı deyir ki, fəalları saxlanmasının səbəbləri haqda rəsmi məlumat olmasa da onların bir neçə gün öncə Şəki şəhərində yaydıqları plakatlara görə cəzalandırıldıqlarını ehtimal edirlər: “Öncə Mübariz Abdullayevi Şəki Şəhər Polis Şöbəsinə çağıraraq saxlayıblar. Daha sonra bir günlük Bakıya gələn Rauf bəyə zəng edib şöbəyə çağırıblar. O da Bakıdan qayıdıb, birbaşa şöbəyə gedib. Onu da saxlayıblar. Bundan sonra partiya fəalları şöbənin qarşısına toplaşdı. Orada polisler Xədicə İsmayılın qarşı təhqiramiz ifadə-

lər işlədiblər. Bu da ondan xəbər verir ki, fəalları saxlanmasını iki gün öncə Şəkidə üzərinə “Xədicəni azad et!” yazılmış plakatlara yayılması ilə bağlıdır. Bu gün (yanvarın 16-da-red.) səhər saat 11-də Rauf bəyi sərbəst buraxıb, digərlərini Şəki Şəhər Məhkəməsinə aparıblar”.

Proses günün ikinci yarısında keçirilməli olsa da, sonradan qeyri-müəyyən vaxtdək təxirə salınıb.

Gözəl Bayramlı deyir ki, onların xırda xuliqanlıq və polisə tələb etməməsi ittiham edirlər.

Şəki Şəhər Polis Şöbəsin-



Xədicə İsmayıl

dən fəalları saxlanması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəməyiblər.

Yanvarın 14-də Şəki şəhərindən bütün dayanacaqqlarına, döv-

nilə bilər. Amma bununla bağlı ancaq qanunun imkan verdiyi şərtlər daxilində vəkilə məlumat verilir. E.Quliyevin sözlərinə görə, X.İsmayılın istintaqı ilə bağlı

son zamanlar vəkil olaraq ona hər hansı məlumat verilməyib.

Müsahibimizdən jurnalistin həbsinə səbəb olan Tural Mustafayevin onunla bağlı şikayətindən imtina etməsini və bunun X.İsmayılın işinə necə təsir edə biləcəyini soruşduq. E.Quliyev dedi ki, bu barədə T.Mustafayev ancaq sosial şəbəkədə status verib. Amma bununla bağlı hər hansı hüquqi prosedura aparılması barədə məlumatı yoxdur.

E.Quliyev həmçinin bildirdi ki, istintaqın nə zaman yekunlaşacağı ilə bağlı hər hansı təxmini yoxdur. Müsahibimizin fikrincə, qərar qəbul edilməsi üçün istintaq hərəkətləri aparılır. “Amma kifayət qədər sübutlar deyəndə

nəyin nəzərdə tutulması barədə məlumatım yoxdur” deyən vəkil ancaq istintaqdan sonra sübutlarla tanış olacaqlarını vurğuladı.

Konkret jurnalistin şəxsi vəziyyətinə gəlincə, E.Quliyev onun çoxlu kitab oxuduğunu, əhvalının isə qaydasında olduğunu bildirdi. Müsahibimiz jurnalistin cəmiyyətdə baş verən bəzi proses və yeniliklər barədə məlumata malik olduğunu da vurğuladı.

X.İsmayılın ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevi “özünü öldürmə həddinə çatdırma” ittihamı ilə saxlanıb. X.İsmayıl bu ittihamları rədd edərək, həbsini sifariş sayır.

□ **Sevinc TELMANQIZI**



Vaşinqton səhvini düzəldir?

Azər RƏSİDOĞLU

Amerika Birləşmiş Ştatları son 20 ildə Azərbaycan demokratiyasının məhv olunmasını "narahatlıq" bəyanatı ilə izləyib. Demokratiya paytaxtı Azərbaycan demokratiyasını qorumağa heç bir zaman ciddi cəhd göstərməyib.

Kənar baxışla görünən budur ki, "Sem dayı" növbəti dəfə rəsmi Bakı qarşısında "dişsiz diplomatiya" nümayiş etdirmək niyyətindədir. Belə ki, Amerika Birləşmiş Ştatları, deyəsən, bu dəfə də rəsmi Bakı qarşısında "ağ bayraq" qaldırmağı düşünür.

Belə ki, yanvarın 15-də "ABŞ-da insan hüquqlarının vəziyyəti. Ölkənin xarici siyasətinin paradoksları" mövzusunda keçirilən dinləmələrə ABŞ-ın Azərbaycandakı səfirliyi aşağıdakı cavabı verib: "Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən insan hüquqlarına dair aparılan müzakirələrdən xəbərdarlıq. Biz hər bir fərdin şəxsi fikrini bildirmək hüququna hörmət edirik və fundamental azadlıqlar barədə dialoqun aparılmasını hər zaman önəmli hesab edirik. ABŞ insan hüquqlarına dair məsələlərə həmişə diqqətli, həm də xaricdə çox ciddi yanaşır. Biz özümüzün mükəmməl olduğumuzu iddia etmirik, keçmişdə etdiyimiz qüsurları nəzərdən keçirərək etdiyimiz səhvlərimizi düzəldə bilirik və bu bacarığımızla qürur duyuruq. ABŞ bu sahədə mükəmməl olmaq üçün daimi yollar axtarır və bizi irəli aparıcı dialoqu alqışlayır", səfirlik qeyd edib.

Səhvləri etiraf etmək yaxşı haldır. Lakin Vaşinqton Azərbaycan demokratiyasını tədrici ölümə məhkum etdiyini də etiraf etməlidir. Hakimiyyətin sifarişi ilə aparılan "anti-Amerika dinləmələri"ndə Bakı bir daha bir gizli mesaj verdi: Qərbin təzyiqləri önemsizdir, demokratik açılım olmayacaq, siyasi rəqiblər susdurulacaq, mövcud siyasi sistem və müxalif mətbuat sıradan çıxardılacaq və istənilən beynəlxalq təzyiqlə əks cavab verilecək. Bir sözlə, iqtidar 2015-ci ilə qədər aparıcı müxalifət partiyalarını, medianı sıradan çıxartmaq düşüncəsində qətiyyətlidir.

Lakin Vaşinqtonun "olimpiya sakitliyi" bir geosiyasi aukşionun gətirdiyini deməyə əsas verir. İstisna deyil ki, növbəti parlamentin də Müsavat və AXCP-siz formalaşdırılması ideyası gündəmdə durur. Siyasi məhbus problemi, mətbuat azadlığı Vaşinqtonun geosiyasi maraqları fonunda bu dəfə də önəmli amilə çevrilə bilər. Kənardan görünən budur ki, Azərbaycan demokratiyası edam kötüyünə çıxardılıb. Demokratik təsisatlar Azərbaycanda ölümə məhkum edilib.

Rəsmi Bakı "ən yaxşı müdafiə hücumdur" şüarını rəhbər tutaraq, özünə yönələn xarici təzyiqləri dəf etməyə çalışır.

ABŞ üçün ilk növbədə İran sərhədinə çıxış əldə etməkdir. Bu məsələdə artıq Vaşinqton Tehranla anlaşmağa başlayıb. Bakı xarici siyasətini Vaşinqtonla razılaşdırmağa bilər, lakin anti-Amerika istehyası onu deməyə əsas verir ki, hakimiyyət əvəzində insan haqları, demokratiya tələblərini arxa plana keçirməyi tələb edir. Bütün bunlar geosiyasi reallıq olduğunu nümayiş etdirir.

Bu məsələdə narahatedici məqam rəsmi Bakının qərəz dolu tonu və dünyanın super gücünü şantaj etməsidir. Ən diqqətəlayiqi isə odur ABŞ və Avropa hazırda mövcud iqtidara qarşı dişsiz müqavimət göstərmiş kimi görünür. Qərb sanki bizim iqtidarın təhdidləri qarşısında geri çəkilir və az qala Azərbaycan hakimiyyətinə dialoq təklif edir.

Hakimiyyətin pərdəarxasından təşkil etdiyi dinləmələrdə hakimiyyət mesajını verdi: demokratik açılım olmayacaq, siyasi rəqiblər susdurulacaq, mövcud siyasi sistem və müxalif mətbuat sıradan çıxardılacaq və istənilən beynəlxalq təzyiqlə əks cavab verilecək.

Bir sözlə, iqtidar 2015-ci ilə qədər aparıcı müxalifət partiyalarını, medianı sıradan çıxartmaq düşüncəsində qətiyyətlidir. Bir geosiyasi aukşionun gətirdiyi göz önündədir.

Kənardan görünən budur ki, Azərbaycan demokratiyası edam kötüyünə çıxardılıb. Demokratiya ölümə məhkum edilib.

Rəsmi Bakı "ən yaxşı müdafiə hücumdur" şüarını rəhbər tutaraq, özünə yönələn xarici təzyiqləri dəf etməyə çalışır. Son dinləmələrdə də hakimiyyət Qərbin demokratik seçki tələblərinə heç bir halda əməl etməyəcəyini açıq-aşkar nümayiş etdirir. ABŞ üçün ilk növbədə İran sərhədinə çıxış əldə etmək, Əfqanıstana çıxışı Azərbaycan ərazisindən reallaşdırmaq və enerji layihələrinin davamlı olmasına zəmanət almaqdır. Bakı bu zəmanətləri verir və əvəzində insan haqları, demokratiya tələblərini arxa plana keçirməyi tələb edir. Bütün bunlar geosiyasi reallıqlardır. Ən diqqətəlayiqi isə odur ABŞ və Avropa hazırda Əliyev iqtidarına qarşı dişsiz müqavimət göstərmiş kimi görünür. Qərb sanki bizim iqtidarın təhdidləri qarşısında geri çəkilir və az qala rəsmi Bakı ilə barışmaq üçün hər şərtə razı olduğunu nümayiş etdirir...

Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) yanvarın 15-də parlament seçkilərinin müzakirəsinə həsr olunmuş tədbirində çıxışı zamanı Müsavat Partiyasının başqanı Arif Hacı AXCP sədri Əli Kərimli ilə görüşü haqda açıqlama verib. A.Hacı deyib ki, ölkədə olan siyasi şəraitlə, əməkdaşlıqla bağlı bir neçə partiya ilə, o cümlədən AXCP sədri Əli Kərimli ilə görüşüb.

Dünən Arif Hacı ilə əlaqə saxlayıb Əli Kərimli ilə görüşü barədə ətraflı məlumatlar almağa çalışdıq. Müsavat başqanı bildirdi ki, görüş onun təşəbbüsü ilə keçirilib. Görüş iki saata yaxın davam edib: "Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım. Görüşdə iki partiya arasında əməkdaşlıq perspektivləri müzakirə olundu. Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar".

Arif Hacı bildirdi ki, görüş partiyalara aidiyyəti olmayan kənar bir yerdə keçirilib. Bundan sonra bu görüşlərin davam etdirilməsi ilə bağlı hər hansı bir razılıq əldə olunmayıb.

Arif Hacı Əli Kərimli ilə görüşündən danışdı

Müsavat başqanı görüşün detallarını tam açmadı



Bəzi siyasi təhlilçilər isə hesab edir ki, Milli Şura faktoru olmasa, AXCP-nin Müsavatla birliyi asanlıqla reallaşar, AXCP-nin Müsavatla birliyə gedə bilməməsi Milli Şurada olması ilə bağlıdır. Bəs Arif Hacı ilə Əli Kərimlinin görüşündə Milli Şura məsələsi müzakirə edilibmi?

A.Hacı bildirdi ki, Əli Kərimli ilə müzakirələrin detalları barədə geniş açıqlamalar vermək istəmir: "Yalnız onu

bildirmək istəyirəm ki, Müsavat Partiyası siyasi qüvvələrlə kontaktların, mümkün olarsa, müttəfiqlik münasibətlərinin, mümkün olmasa, funksional əməkdaşlıq münasibətlərinin qurulmasının tərəfdarıdır. Biz bu istiqamətdə səylərimizi bundan sonra da davam etdirmək niyyətindəyik".

A. Hacı Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP funksionerlərinin parti-

yanı hakimiyyətlə əməkdaşlıqda ittiham etməsinə də münasibət bildirib: "Hesab edirəm ki, Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etmək siyasi rəqabət kontekstində səslənən əsas-sız fikirlərdir. Həm siyasi qüvvələr, həm də Azərbaycan cəmiyyəti bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa məsələlərlə bağlı sövdələşməyə getməyib".

AXCP-dəki mənbələrdən əldə etdiyimiz məlumatda isə deyilir ki, görüşdə Əli Kərimli Arif Hacıya Milli Şuradan kənar da heç bir siyasi qüvvə ilə əməkdaşlıq, müttəfiqlik münasibəti qurmaq fikrində olmadığını bildirib. Məlumatda Əli Kərimlinin Arif Hacıya Müsavatın Milli Şuraya dənəcəyi halda Milli Şura daxilində AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasının problem olmadığını dedi ki, vurğulanır. Bu isə faktiki olaraq, Əli Kərimlinin Müsavat qarşısında şərt qoyması deməkdir.

□ **Etibar SEYİDAĞA**

Müsavat mitinqlərə nə vaxt başlayacaq?

Gülağa Aslanlı: "Əgər müzakirələr yekunlaşarsa, kütləvi aksiyalarda daha çox partiyaların iştirak eləyə bilməsi imkanı yaranar"

Milli Strateji Düşüncə Mərkəzi (MSDM) yanvarın 15-də parlament seçkilərinin müzakirəsinə həsr olunmuş tədbirində Müsavat Partiyasının başqanı Arif Hacı seçki hazırlığı çərçivəsində kütləvi aksiyaların keçirilməsinin də vacibliyini bəyan edib. Müsavatın mart ayında başlayaraq aksiyalar keçirəcəyini diqqətə çatdırıb: "Mart ayından etibarən kütləvi aksiyalara başlamaq niyyətindəyik".

Bəs, Müsavat Partiyasının ləvi aksiyalar zamanı seçki qanunvericiliyinin dəyişdirilməsi, seçki mühitinin yaradılması və digər tələblərlə də kütləvi aksiyaların keçirilməsi planlaşdırılır.

Amma bu aksiyalarda ancaq Müsavatın iştirak edəcəyini, yoxsa digər partiyalarla birlikdə iştirak edəcəyinin indən sözlənməsi tezdir. Çünki hazırda Azərbaycanda partiyalar arasında bu və ya digər dərəcədə seçkidə iştirakın formaları, birgə müşahidənin aparılması, birgə mübarizə aparılması istiqamətində müzakirələr başlayıb. Hər halda, bu müzakirələr fevralın sonuna qədər yekunlaşa bilər. Təbii ki, əgər bu müzakirələr yekunlaşarsa, həmin kütləvi aksiyalarda daha çox partiyaların iştirak eləyə bilməsi imkanı yaranar. Bizim istəyimiz odur ki, seçki ilində müxalifətin daha böyük qüvvəsi toparlana bilsin və seçkidə iştirakla bağlı bir çox məsələlərdə funksi-



onal əməkdaşlıq həyata keçirilə bilsin".

Müsavatın mart ayında aksiyası keçirilsə, mitinqin kütləvililiyinə gəlincə, G.Aslanlı dedi ki, mitinqin kütləvililiyinə təsir edən amillər təkcə ölkədə baş verən hadisələrlə bağlı deyil: "Təbii ki, burda parlament seçkiləri ilinin olması kütləvililiyə təsir edən faktor kimi önə çəkilə bilər. Bundan başqa, ümumiyyətlə, dünyada baş verən hadisələrin də Azərbaycanı da təsir etməsi faktoru kimi önə çəkilə bilər. Bundan başqa, ümumiyyətlə, dünyada baş verən hadisələrin hansı istiqamətdə gətirdiyi göz qabağındadır. Neftin qiymətinin ucuzlaşmasının da ölkə siyasətinə təsirinin olmayacağına söyləmək o qədər də uğurlu ifadə deyil. Neftin ucuzlaşmasının iqtisadi sahələrə təsiri ilə yanaşı siyasi sahələrdə təsirinin olacağı gözlənilir. Mitinqlərin kütləvililiyi eyni zamanda həm havaların yaz aylarından başlayaraq istilənməsi, həm siyasi temperaturun yüksəlməsindən asılı olacaq. Eyni zamanda o vaxta qədər real müxalifət qüvvələrinin seçki ilə bağlı danışıqlarının nəticələrinin də bu prosese müsbət təsiri olacağını söyləyə bilərik".

□ **E.SEYİDAĞA**

Prezidentin Türkiyə səfərinin ilginç pərdəarxası

Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ildə xaricə ilk səfərini Türkiyəyə etməsi bir çox parametrlərinə görə özünü doğrultdu. Səfər ikitərəfli münasibətlərdəki bütün strateji sahələr, o cümlədən Qarabağ, erməni-türk məsələləri üzrə Bakı ilə Ankara arasında ciddi fikir ayrılığının olmadığını təsdiq etdi, həmçinin bəzi nöqtəsiz "i"-lərin üzərinə nöqtə qoydu.



Ziyarətin uydurma "soyqırımın" 100 illiyi ərəfəsinə təsadüf etməsi isə xüsusi önəm daşıyırdı. Prezidentlərin bu mövzuya məxsusi yer ayırması da təbiidir. Aparılan müzakirələrin Azərbaycanı qane etməsini İlham Əliyevin birgə mətbuat konfransında söylədiyi fikirlərdən görmək olar. Sitat: "Bu il Türkiyədə tez-tez olacağam. Aprelin 24-ü biz Çanakkala zəfərini birgə qeyd edəcəyik. Bu tarixin seçilməsinə görə özümün və Azərbaycan xalqı adından sizə minnətdaram".

Yeri gəlmişkən, uydurma iddianın 100 illiyi yaxınlaşdıqca Türkiyə hücum diplomatiyasını gücləndirməkdədir. Bunu həm də prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistan prezidenti Serj Sərkisyanı Türkiyəni ziyarət etmək üçün rəsmi dəvət yollamasından görmək olar. Dəvət Çanakkala zəfərinin 100 illiyi törenlərinə qatılmaqla bağlıdır.

O da bəlli olub ki, Türkiyə Çanakkala döyüşünün 100 illiyi ilə əlaqədar aprelin 23-24-də böyük tədbirlər planlaşdırır. Bu məqsədlə Ərdoğan 102 ölkənin dövlət başçısına, o cümlədən ABŞ prezidenti Barak Obama-yə və Ermənistan başçısı Serj Sərkisyanı da rəsmi dəvət göndərmişdir. Türkiyə və Azərbaycan həm də çevrə dövlətlərinə seçim etmək imkanı yaradacaq. Kim onlarla, kim ermənilərlə - səhnə aydınlaşacaq; heç şübhəsiz, belə vəziyyət ermənilərə diskomfort yaradacaq.

Sərkisyanı da dəvət isə təbii ki, incə şəkildə əsaslandırılıb. "Çanakkala döyüşlərində başqa etnik qrupları da Türkiyə ordusu tərkibində ermənilər də vuruşub. Bu səbəbdən biz Sərkisyanı da dəvət göndərdik", - deyərək adının çəkilməsini istəməyən türk məmurlarından biri söyləyib.

Başqa sözlə, bu dəvətlə

Saxta soyqırım yubileyinə ortaq türk zərbəsi

İlham Əliyevin Türkiyə səfəri ermənilərin uydurma genosid planlarına zərbə ilə yadda qaldı; Ərdoğan Çanakkala zəfərinin 100 illiyi töreninə Sərkisyanı da dəvət etməklə, "24 aprel iddiası"na qarşı uğurlu 24 aprel gedişi etdi; Moskvadan isə İrəvana xəbərdarlıq mesajı gəldi...

əgər bir yandan saxta erməni məsələsinin İrəvanda planlaşdırılan 100 illik töreninin effekti azaldılarsa və Ərdoğanın Ermənistanı getməkdən imtinasına sanballı əsas yaradılsa, başqa yandan, ermənilərə və dünya birliyinə əhəmiyyətli bir mesaj ("Çanakkalada ermənilər də vuruşub") verilir ki, bunu da uğurlu təbliğati-diplomatik gediş saymaq olar. Sözsüz ki, Sərkisyan aprelin 23-də Türkiyəyə getməyəcək. Ancaq bir gün sonra Ərdoğanın İrəvana getməməsi üçün də sanballı motiv yaratmış olacaq...

Qeyd edək ki, bu arada bəzi təhlilçilər Türkiyənin bədnam yubileyə bağlı təzyiqlərdən yayınmaq üçün aprelin 24-dək İrəvanda diplomatik nümayəndəlik açacağını proqnoz edirdilər. Lakin İlham Əliyevin Türkiyə səfəri zamanı verilən mesajlar, Çanakkala zəfərinin ildönümü törenləri bunu xeyli dərəcədə gündəmdən çıxarıb. Qənaət həsil olur ki, Ankara belə bir addımı yalnız Qarabağ məsələsində mühüm irəliləyiş olacağı təqdirdə mümkün görür.

Rusiya mətbuatı isə Azərbaycanın dövlət başçısının Türkiyəyə prezident Putinin səfərindən az sonra yollanmasına diqqət yönəltməklə önəm verir. O Rusiya ki, onun forpost Ermənistanla münasibətlərində yeni bir çat yaranmaqdadır. Belə ki, Gümrüdəki 102 sayılı hərbi bazanın əsgərinin 6 nəfərlik erməni ailəsini qətlə yetirdikdən sonra yaranan gərginlik tədricən siyasi-diplomatik müstəviyə adlamaqdadır. Artıq bazanın ölkədən çıxarılması tələbləri gündəmə gəlməkdə, İrəvanda, Gümrüdə Rusiya bayraqları, Putinin şəxsiyyəti açıq şəkildə təhqir olunmaqdadır.

Vəziyyətin dramatikliyini həmçinin Kremlə ermənilərə (!!) yaxınlığı ilə seçilən "Requiem" informasiya agentliyinin baş redaktoru Modest Kolero-vun ermənilərə ünvanlı olduqca sərt açıqlamasından görmək olar (axar.az). Sitat: "Ermənilər unutmamalıdır ki, əgər Rusiya olmasaydı, onları öz qonşularından heç kim qorumazdı. 18-ci əsrdə böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərin-

də yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldürüb bükə bilməzdilər... 70-ci illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə bu sadəcə, olaraq yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək lülə-kabab, basdırma, bozbağ, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar. Tarixi sənədlərdən görüldüyü kimi, İrəvanın sadəcə, 500 yaş var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər



Avropa gərginlik içində: terror durmadan yayılır

Paris dünənki günü yenə gərgin keçirdi

Yanvarın 15-də "Charlie Hebdo" jurnalına qarşı baş verən hücumla bağlı Fransada 10 nəfər polis tərəfindən saxlanılıb. Həbslər Paris ətrafında qəsəbələrdə həyata keçirilib. Polis ilk növbədə hücum edənləri kimlərin məşin və silahla təmin etdiyini araşdırır.

Ümumilikdə bu hadisə ilə bağlı 50 cinayət işi açılıb. Bu haqda Fransa Ədliyyə Nazirliyi məlumat yayıb.

Yanvarın 16-da isə Parisdə dəmiryol vağzalında bomba yerləşdirildiyi haqda polisə məlumat daxil olub. Məlumatı aldıqdan sonra işə başlayan polis dəmiryol vağzalını boşaldı. "Asoşeyted Press"-in məlumatına görə, hadisə ilə bağlı artıq 10 nəfər saxlanılıb.

Dünən eyni zamanda Fransada daha bir girovgötürmə hadisəsi baş verib. Polisler Parisin Kolombes səmtində bir poçtda girovlar olduğunu bildirib. Ən azı 3 nəfərin girov götürüldüyü ehtimal edilir. Verilən məlumatlara görə, 1 nəfər silahlı şəxs yerli vaxtla saat 14:00 radələrində poçta girərək iki nəfəri girov götürüb. Hazırda polisler hadisə yerindədir. Ərazidə bir polis helikopterinin də uçuşu bildirilir. İlkin məlumata əsasən hadisənin terror yox, soyğun olduğu ehtimal edilir. Sözügedən şəhər paytaxt Parisin şimal-şərqində yerləşir.

Binaya hücum edən adam Kalaşnikov avtomatı, tapança və bir neçə qumbara ilə silahlanmış.

Belçika hakimiyyəti ölkədə aparılan antiterror reyindən sonra bir sıra regionlarda terror təhlükəsi səviyyəsini qaldırıb. Xüsusi xidmət orqanları tərəfindən aparılan əməliyyat zamanı üç terrorçu zərərsizləşdirilib.

Qeyd olunur ki, bu əməliyyat irimiqyaslı antiterror reydi çərçivəsində həyata keçirilib.

Belçikada keçirilən antiterror əməliyyatının ötən həftə Parisdə baş vermiş terror hadisələri ilə birbaşa əlaqəsi yoxdur.

"Yeni Müsavat" "ITAR-TASS"a istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Manuel Vals ölkənin qərbinə səfəri zamanı çıxışında deyib. "Ehtimal edirik ki, bunlar arasında birbaşa əlaqə yoxdur. Bu hadisələr arasında yeganə əlaqə terrorçuların dəyərlərimizə və həmvətənlərimizə zərər vurmaq arzulanıdır", - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 16-na keçən gecə Belçikanın Vervye şəhərində antiterror əməliyyatı nəticəsində "islami" adı ilə iki nəfər öldürülüb, bir nəfər saxlanılıb. Federal prokurorluq bildirib ki, həmin şəxslər "yaxın zamanda Belçikada irimiqyaslı terror aktyasına gətirilməyi planlaşdırırmış".

İngiltərənin "The Telegraph" qəzeti xəbər verir ki, İŞİD-in tərkibinə 70 ölkədən 11 min mücahid qoşulub. İŞİD-də döyüşən avropalı mücahidlərin sayı və milliyəti isə aşağıdakı kimidir.

Türkiyə - 500
Rusiya - 423
Serbiya - 350
Belçika - 296
Albaniya - 140
Kosova - 150

□ Sevinc TELMANQIZI

Müsavatın deputatlığa namizədləri elan edilə bilər

Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli təmsil olduğu partiyanın 2015-ci il parlament seçkilərində seçki dairələri üzrə deputatlığa namizədlərinin müəyyənləşdirilməsi və cəmiyyətə siyahının açıqlanması təklifi ilə çıxış edib. Bu barədə "Yeni Müsavat"a açıqlamasında Mustafa Hacıbəyli bildirdi ki, onun təklifi Müsavat Partiyası üçündür. Digər partiyaların bu məsələdə işinə hər hansı təkliflə müdaxilə etmək niyyəti güdmür.

Məclis üzvü bildirdi ki, namizədlərin müəyyənləşməsinin bir çox üstünlükləri var: "İlk növbədə seçki hazırlıqları üçün xeyli zaman əldə edilir. Kim hansı dairedən deputatlığa namizəd olacaqsın, həmin şəxs seçki hazırlıqlarına başlayar, həmin dairedə seçicilərlə təmaslar qurar, seçicilər də indidən bilərlər ki, seçkilərdə Müsavat Partiyasından namizədi kimdir. Onu daha yaxın-

dan tanımaq imkanları yaranır, namizədin də özünü daha yaxından tanımaq, nüfuzunu artırmaq imkanları artır. Hər namizədimiz öz dairəsində işə indidən başlasa, bu çox ciddi vaxt uduşu demək olar. Seçkilərə hazırlıq üçün isə kifayət qədər vaxtın olması ciddi amildir. Namizədlər indidən dairelər üzrə müəyyənleşsə, hər bir namizəd öz seçki qəragahını formalaşdırar. Bu və digər hazır-

lıq işləri seçki kampaniyasına rəsmi start verildikdən sonrakı dövr üçün namizədin işini xeyli asanlaşdırmış olar. Nəzərə almaq lazımdır ki, seçki kampaniyası üçün müddət Seçki Məcəlləsinə antidemokratik dəyişikliklər nəticəsində xeyli azalıb".

M.Hacıbəyli bu təklifini Mü-



savat Məclisinin növbəti sessiyasında rəsmi irəli sürəcəyini dedi: "Onsuz da seçki yaxınlaşdıqca seçkilərə hazırlıq, nami-

zədlərin müəyyənləşdirilməsi məsələsi aktuallaşır. Yəqin ki, Məclisin növbəti toplantısında təklifimi irəli sürəcəyəm".

Müsavat Partiyasının da iştirak etdiyi seçki bloku ortaya çıxacağı halda indidən hazırlanmış namizədlər siyahısının digər partiyaların siyahıları ilə toqquşacağı ehtimalının olduğu və bu problemin necə həll ediləcəyinə gəlincə, Mustafa Hacıbəyli vurğuladı ki, o, Müsavatın seçkilərə tək gəlməsinin tərəfdarıdır: "Ona görə də mənim təklifim ilk növbədə Müsavat Partiyasına aiddir. Eyni zamanda hansı dairelərdən ki, Müsavatın namizədi olmayacaq, həmin dairelərdə də başqa müxalifət partiyalarının namizədlərinin müdafiə olunmasını məqbul sayıram".

□ E.SEYİDAĞA



Ağladıqca kişi...

Hüseynbala SƏLİMOV

İnsan qərübə məxluqdur. Eləsi olur ki, ona baxanda insanlığa aid olduğundan qürur duyursan. Eləsi də olur ki... Zəif insan problemi ədəbiyyatda və fəlsəfədə ikili rol oynadı. Bəli, bir tərəfdən o, yeni bir ədəbi baxışın ortaya çıxmasına təkan verdi, ədəbiyyatda "kiçik insan" problemini yaratdı. Bunun bariz nümunəsi rus ədəbiyyatı və böyük N. Qoqoldan başlanan ədəbi istiqamətdir...

Fəlsəfədə F. Nitşe meydana çıxdı. A. Şopenhauer fəlsəfəsi yarandı. Təbii ki, biz bu fəlsəfi cərəyanların spekulativ ümumiləşmələrini qəbul etmir, onları təqdir etmirik. Amma insana impuls vermək, onu əlləri üstündə deyil, ayaqları üstündə yeriməyə çağırmaq baxımından bu fəlsəfələrin müstəsna əhəmiyyəti oldu.

Mən bunları niyə görə deyirəm? Bəlkə də hamıdan əvvəl böhrandan sonra bir sosial reabilitasiya dövrünə ehtiyac olduğunu dəfələrlə yazmışam. Bu prosesin əhəmiyyəti insanı əvvəlki psixoloji-sosial və hətta emosional durumuna qaytarmaqdır. O, qismən oldu-azərbaycanlı insan nisbətən də olsa ayağa qalxa və ətrafı haqqında düşünməyə başladı.

Burada dövlətin özünün seytnot vəziyyətindən çıxması az rol oynamadı. Amma həm də əks proses getdi-siyasi rejim gücləndi və təkrarən, yenidən öz cəmiyyətini əzməyə başladı...

Beləcə, iqtisadi böhran girdabından qurtulan cəmiyyət və fərd öz boğazında həm də siyasi rejimin mənşələrini hiss etməyə başladı...

İndi azərbaycanlı insanı hansı durumdadır? O, nə düşünür? Ətrafındakılara necə reaksiya verir? Təəssüf ki, bunlara böyük bir sosioloji araşdırma cavab verə bilirdi, bizim sərəncamımızda isə belə araşdırma yoxdur...

Biz daha çox öz müşahidələrimizə əsaslanırıq. İnsanları müşahidə etmək imkanlarını isə hələlik yalnız televiziya verir. Onlar bunu canları yandıqlarından, xüsusi olaraq etmirlər. Sadəcə, verilişlərinin maraqlı olması ucbatından adamları dindirməyə məhkumduurlar...

Bəli, adamlar danışır və bu söhbətlər son illər üçün xarakterik olan detalları üzə çıxır. Nə baş verir?

Azərbaycanlı insanı çox zəifləyib. O, öz şəxsi həyatını belə ictimai müzakirəyə çıxarmaqdan çəkinmir. Ona görə ki, o, hətta şəxsi problemlərini, ailə-məişət məsələlərini özü həll etmək iqtidarında deyil...

Qərbdə belə bir anlayış var: "privacy". Bu, o deməkdir ki, insana münasibətdə müəyyən hədd olur və bu həddən sonra onun şəxsi həyatı başlayır ki, o, insan üçün çox mühəmdir, insan bir qayda olaraq onun müzakirə edilməsini sevmir, çünki bu, onun iç dünyasıdır...

Amma Azərbaycanda artıq bu sərhədlər itir. Bu, məsələnin bir tərəfi. Digər tərəfdən, indi efirde insanların ağlaması adı hal alıb. Teleaparıcılar da öz verilişlərinə emosional məzmun vermək üçün bundan gen-bol istifadə edir və insanları bir az da kövrəldirlər...

Amma burada böyük Sabirin bir mısrası yada düşür: "Ağladıqca kişi...". Bəli, o, haqlı idi, hərçənd özünün də poeziyasında bir giley və nisgilyə vardı. Amma bu, daha çox tale və onun gərdsilə bağlı giley idi...

Məsələn, onun bir beytini kim xatırlamır? Yadıma gəlir ki, deyirdi ki, arizi-qəmlər əlindən ürəyim şişmiş idi, zənn edirdim edəcək buna çarə ciyərim, bəxti-mənhusimə bax, mən bu təmənnada ikən, başladı şişməyə imdi üzü qarə ciyərim...

Amma bu taledən şikayətdir. Bütün qalan məsələlərdə Sabir çox mətin insan idi. Nə isə... Sözümdə bəndə deyil. Sabirin bir insan kimi ağırlarını bir tərəfə qoya. Həm də Sabir 21-ci əsrdə yaşamırdı axı...

Demək istədiyim nədir? Azərbaycanlı insanı sanki dövləti unudub. Təəssüf ki, indi bizim çoxumuzun şüurunda dövlət yalnız alan, əvəzində isə təkcə kötek verən bir sosial-siyasi institut kimi canlanır...

Amma dövlətin sosial funksiyaları da var axı... İnsanlar niyə tələb etmir? Bir dəfə başqa bir ölkədən bir yüngül əxlaqlı qadınla kiçik müsahibə verirdilər. O qadından soruşdular ki, bu yola düşdüydünə utanmırsanmı?.. Bəs qadın nə dedi? Dedi ki, mən niyə utanım, qoy, dövlət utansın!..

Haqlı idimi o qadın? Təbii ki, haqlı idi... Düzdür, elə ölkələr, dövlətlər var ki, orada belə bir yola qurşanmağa ehtiyac yoxdur. Orada bütün insanlar qabiliyyətlərinə görə işlə təmin olunur və acından ölmürlər... Amma elə ölkə, elə dövlət də var ki, insan çarəsizlikdən hər şeyə əl atır...

Amma insanın bir insanlıq adı da var. Həyatla varolmaq, mövcud olmaq bir qədər fərqli anlayışlardır. "İncil"də deyildiyi kimi, insan Cənnətdən qovuldu və bu, onun öz seçimi idi, özü də ilk seçimi idi... Bəlkə bu seçimə hörmət edək?..

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinə həbsdəki Hüquq Maarifçiliyi Cəmiyyətinin (HMC) sədri, hüquq müdafiəçisi İntiqam Əliyevin ilkin məhkəmə prosesinə hazırlıq iclası keçirilib. HMC rəhbərinə dəstək olmaq üçün məhkəmə önünə xeyli sayda insan toplaşdı. İntiqam Əliyevi həmkarları və bir sıra tanınmış simalar da yalnız buraxmayıb.

Xarici səfirliklərin və təşkilatların nümayəndələri də prosesi müşahidə etmək üçün məhkəmə binasının önünə gəliblər. Məhkəmə başlamamışdan əvvəl prosesin keçiriləcəyi zalın qarşısında gərgin anlar yaşanmışdır. Buna səbəb prosesin kiçik zallardan birinə salınması olub. İştirakçılar buna öz etirazlarını bildiriblər. Hüquq müdafiəçisinə dəstək olmaq üçün məhkəmə önünə gələnlərin əksəriyyəti zala daxil ola bilməyiblər.

İntiqam Əliyev məhkəməsinə gələn hər kəsə təşəkkürünü bildirib. Həbsinə heç kəsin üzülməməsinə xahiş edib: "Həbsim gözlənilən idi. Ona görə də təəccüblənməyə və kədərlənməyə ehtiyac yoxdur. Əziyyət çəkib gəldiyinizə görə hər birinizə minnətdaram. Mən özümü normal hiss edirəm. Narahat olmayın".

Proses 11:00-da başlayıb. Hakim Rasim Sadıxov İntiqam Əliyevə qarşı irəli sürülmüş cinayət işinin materialları ilə bağlı proses iştirakçılarına məlumat verib. Hakim köməkçisi vəkillər və zərərçəkmişlər barədə iştirakçıları məlumatlandırır. O qeyd edib ki, bildiriş göndərmələrinə baxmayaraq müdafiə tərəfinin vəkili Elton Quliyev və zərərçəkmişlərin heç biri məhkəməyə gəlməyib.

Daha sonra çıxış edən hakim Rasim Sadıxov vəkili Elton Quliyevə məhkəməyə vəsatət təqdim etməsinə baxmayaraq prosesə gəlmədiyini söyləyib. Eyni zamanda zərərçəkmiş şəxslərin məhkəməyə gəlmədiklərini də qeyd edib.

Bütün bu səbəblərə görə Rasim Sadıxov prosesin 23 yanvar saat 11:00-a təxirə salınması barədə qərar çıxarıb.

Hazırlıq iclası bitdikdən sonra zalda iştirakçılarla polis əməkdaşları arasında narazılıq yaranıb. İştirakçılar zorla zaldan çıxarılıb. Polis uzaqdan olsa belə, proses iştirakçılarının hüquq müdafiəçisi ilə görüşünə mane olub. İntiqam Əliyev isə məhkəmədən sonra dərhal zaldan çıxarılıb.

Məhkəmədən sonra HMC rəhbərinin qızı Nərimin Kamilsoy mətbuata açıqlama verib: "Atamla danışıq bildim. Çünki proses tez yekunlaşdı. Çox pozitiv görünməyə çalışsa da, səhətindəki problemlər hiss olunurdu.



İntiqam Əliyevin məhkəməsi

təxirə salınıb

Zərərçəkmişlər məhkəməyə gəlmədi; hüquq müdafiəçisi: "Kədərlənməyə ehtiyac yoxdur..."



Ümumi durumu haqqında deyə bilərəm ki, əhvalını normal saxlamağa çalışır. Səhətini ictimai-ileşməsinə istəmir".

İntiqam Əliyevin vəkili Şəhla Hübətova proses barədə musavat.com-a bunları deyib: "Hakim zərərçəkmişlərin olmaması səbəbi ilə prosesi təxirə saldı. Burada

qeyri-adi bir şey görmürəm. Məhkəmədə zərərçəkmişlərə bildirişlər göndərildiyi deyildi. Heç birinin niyə gəlməməsi barədə bir söz demək çətinidir. Bunu prosesin yubadılması kimi qəbul etmək doğru olmaz. Məhkəmədən sonra İntiqam Əliyevlə danışmağımıza imkan verilmədi. Prosesin əv-

vəli və sonunda kobud davranışın şahidi oldu. İntiqam bəyin əlləri arxadan qandallı idi. Prosesə ən kiçik zalı vermişdilər. Hakim qərarı elan edəndən sonra dərhal İntiqam bəyi apardılar. İşin özü əvvəldən qanun pozuntusu ilə başlayıb. Növbəti prosesdə vəsatətlərimizi təqdim edəcəyik. İşə xitab verilməsi ilə bağlı da vəsatətimiz olacaq. Elton Quliyev o işdə vəkildir. Sadəcə, prosesə gecikmişdi. Proses bitəndə artıq gəlmişdi. İntiqam bəyin özü demişdi ki, məhkəmədən Elton bəyin gözləməsinə xahiş edəcəm. Amma proses tez bitdi".

Məhkəməyə gələnlər arasında 30 dekabrda verilən əfv fərmanı ilə azadlığa çıxan hüquqşünas Qurban Məmmədov da var idi. O, proseslə bağlı jurnalistlərin suallarını cavablandırır: "İntiqam bəyin məhkəməsi ilə bağlı elə bir ciddi gözləntim yoxdur. Hakimiyyətdən haqq-ədələt gözləmək yersizdir. Yalnız xalqımızın fəallığı və beynəlxalq təşkilatların müdaxiləsi ilə bu problemlər həll oluna bilər. Bu problemə həll olunması əslinə qalsa iqtidarın özünə də xeyirdir. Çünki bundan istifadə edən bəzi beynəlxalq qüvvələr var. Hər halda, İntiqam bəyin əhvalı yaxşı idi. Allah qapısını açsın. Mübarizəni birlikdə aparsaq nəticə əldə edəcəyik. Hakimiyyətə təşəkkür etməliyik. Çünki bu həbslər müxalifəti bir yerdə olmağa sövq edir. Bu gün uzun müddət görmədiyim dostlarımı gördüm".

Qeyd edək ki, İntiqam Əliyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimləmə və ya israf etmə) maddələri ilə ittiham olunur.

□ Cavanshir ABBASLI
Fotolar müəllifindir

Monitoring Qrupu AŞ PA-nın qış sessiyasına qatılmayacaq

Novella Cəfəroğlu: "Qrup artıq öz mövqeyini yazılı şəkildə sessiyaya göndərib"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) gələn il yanvarın 26-30-da Strasburqda keçiriləcək qış sessiyasının gündəliyi açıqlanıb. AŞPA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sessiyanın açılışında Avropa Komissiyasının prezidenti Jan Klod Yunker və İrlandiya prezidenti Mikael Higinssin sessiya iştirakçılarına müraciət edəcəklər.

Daha sonra Ukraynada humanitar vəziyyət, Avropada media azadlığının qorunması əsas müzakirə mövzusu olacaq. Eləcə də sessiyada Avropada qeyri-tolerantlıq və diskriminasiya mövzularına toxunulacaq, bərabərlik və böhran kollektiv sövdələşmə və tətill hüququ barəsində fikir mübadilələri aparılacaq. Sessiya çərçivəsində Avropa Şurasının baş katibi Torbyörn Yaqland, hazırda Avropa Şurası Nazirlər Ko-



mütəsənə sədrlik edən Belçikanın xarici işlər naziri Didie Reyndersin çıxışları nəzərdə tutulub. Eyni zamanda Büro və Daimi Komitənin tərəqqi hesabatı, Moldova və Tunisdə keçirilən seçkilərə dair müşahidəçilərin məruzələri dinlənəcək.

Gözlənilməyən əksinə olaraq gündəlikdə Azərbaycanla bağlı məsələnin müzakirəsi nəzərdə tutulmayıb. Qeyd edək ki, Milli Məclisin beynəlxalq münasi-

Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov son müşahidəsində qış sessiyasını Azərbaycan üçün əhəmiyyətli saymışdı. Demişdi ki, AŞPA-nın bu sessiyasında, eləcə də komitə iclaslarında, siyasi partiyaların toplantılarında Azərbaycanın ən ağırlıq problemi olan Dağlıq Qarabağ münacişəsi ilə bağlı məsələni bir daha gündəmə gətirəcəklər.

Hüquq müdafiəçisi, İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitoring Qrupunun üzvü Novella Cəfəroğlu "Yeni Müsavat" a bildirdi ki, qrup üzvlərindən heç kim Strasburqa getməyəcək: "Bəlkə başqaları gedəcək, ancaq Monitoring Qrupundan yanvar sessiyasında heç kəs iştirak etməyəcək". **Ancaq qrup artıq öz mövqeyini yazılı şəkildə sessiyaya göndərib:** "Yazmışıq ki, bizim siyahımızda olan 87 nəfərdən 10 nəfər azadlığa buraxılıb. Qeyd etməmiş ki, bu, ilkin addımdır, ümid edirik mart ayına qədər daha çox məhbus buraxılacaq".

□ Cavid TURAN

Yanımda əyləşən oğlan qalxıb yer verəndə onu fərq etdim. Qız oturmadı. Qəfildən əlini uzadıb dilənməyə başladı. Kimsədən fərqlənmirdi. Səliqəli geyimdə, saçları daranmış, özü susqun idi. Sanki xəyalı haralarda-sa uçuşurdu. Yerini ona verən oğlan da mənim kimi donub qalmışdı. Sağlam adam niyə dilənsin axı? Ətrafda əyləşənlər hərəsi bir söz dedi, biri heyflənib başını buladı, digəri, sağlam qızsan, get işlə də, kimi sözlərlə deyilməyə başladı... Kənardan bütün bunları söyləmək necə də asandır. Savadlı insanların işsiz qaldığı bir ölkədə, bu xanım hardan iş tapacaqdı? Əslində bilmirəm, təhsili var idi ya yox, amma kənardan demək asan göründüyünə görə mənə də elə gəldi ki, avam biridi. Bəlkə də gülərək deyəcəksiniz ki, onların elə evləri var, belə villaları var. Sadəcə, bu onların işidi... Dilənmədən dayana bilmirlər.



Tamilla MƏMMƏDOVA (Qulami)
 Ümid Partiyası Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri,
 Binəqədi bələdiyyəsinin üzvü

Savadlı insanların işsiz qaldığı bir ölkədə...

Sözümün canı əslində bu deyil... Nə olacaq sonumuz?

Deyirik ki, boşanmaların sayı get-gedə artır, insanlar bir-birini anlamır. Səbəbin çoxu isə işsizlik üzərində dayanır. Ər pul qazana bilmir, özü-özünə nifrət edir, onun bu zəifliyindən, deyinənliyindən qadın bezir, daha sonra təkrar-təkrar...

Gənc ailələr maddi problemlər ucbatından dağılır. Rayonlarda işsizlik boğaza çatıb, boğmaq üzrədir, deyərdim boğub da artıq. Arvad-uşağını qoyub bir tikə çörək arxasınca Rusiyaya qaçır kişilər, sonra ya uğursuzluqla geri qayıdır, ya da bir rus qadınına ilişib arvad-uşağını da burda yaddan çıxarır. Rayon yerlərində dolanmağa nə var axı iş olandan sonra. Sosial problemlər ucbatından ali təhsil belə ala bilməyən gənclərimiz var. Bakıya gəlib öz dərdinə əlac tapmaq üçün belə yol pulu tapa bilmirlər. Hələ bunun kirayəsi var, sonra ailəsini öz yanına gətirmək var. Yazıq uşaqlar min dəne məktəb dəyişir. Sonra deyirik ki, Bakıya gəlib yerləşənlər şəhərin düzənini pozur. Rayon yerlərində açılan zavodlar, sexlər

ancaq öz tanışını işə düzəltmək üçün açılır? Bu millətin dərdinə əlac olan, bir əncam çəkən olacaq ya yox? Maddi problemlər ucbatından ailəçi münafişələrdən ən çox əziyyət çəkən uşaqlar olur, psixologiyaları pozulur, özüne qapanır, həyatdan küsür. Bununla da gələcəyimiz dediyimiz övladlarımız gələcək gəlmədən bu gündən həyatın ən acı tərəflərini görür, bəzən bütün çətinliklərə sinə gerir, çox vaxt isə özündən başqa kimsəni düşünməz olur. Əslində elə xarakterimizdə yaşadığımız mühitdən öz təsirini alır.

Bu günümüz, gələcəyimiz olan uşaqlarımız üçün atdığımız hər addımın hesabını öncədən etməliyik. Bunu hamımız bilir, amma edə bilmirik. Nə üçün? Gənc ailələrdə heç 1 ay keçmədən münafişələr başlayır, maddi problemlər arada olan bütün münasibətlərin yıpranmasına gətirib çıxarır. Təhsildən uzaq düşür, yaşananlar üzündən zəif xarakterimiz ucbatından məktəbdə imkanı bir uşağın sənə

aşağıdan yuxarı baxmaması üçün hər səhər məktəbə həvəssiz gəlir, komplekslərimiz başlayır. Artıq özümüzü kənar hiss etməyə başlayırıq.

Həyatda baş verən bütün hadisələr bir-biri ilə zəncirvari bağlıdır. Heç nə elə-belə baş vermir həyatda. Heç bir cinayət, heç bir intihar səbəbsiz olmur. Bəd-bəxtlik, xoşbəxtlik insan alnına doğulan andan yazılır. Ailəmiz, yaşadığımız mühit, məktəb, universitet, iş yerimiz... Ən böyük inciklik isə xəyal qırıqlığı olur. Sevdikimiz, güvəndiyimiz insandan zərbə görəni kəmi qarşımıza qoyduğumuz bütün məqsədlərə "yox" deyirik, hər şeydən uzaqlaşırıq, çıxıb getmək istəyirik. Ancaq anlamada çətinlik çəkirik ki, sonucda özümüz özümüze qəsd edirik. Bizi özüne inandıranlar, güvən hissi aşıl原因anlar yox, məhz əziyyət çəkən biz özümüz oluruq. İnsan ola bilmək, şəxsiyyət olmaq tək özümüzdən asılı olmur. Hər öz üzərinə düşəni yerinə yetirə bilsə, ayağı başdan, başı ayaqdan

ayıra bilsə, bəlkə zamanla nələrəse nail ola bilərik. Bu gündən, bu saatdan başlayaq.

Təəssüflə vurğulayım ki, bu gün mediamız regionların problemlərinə çox az yer verir. Ucqar rayonlarımız bir kənardadır, kəndlərimiz gözəndən-könüldən uzaq düşüb. Mətbuatımız bölgə



Ümid Partiyası sədrinin müavini təltif olundu

Ümid Partiyasının Mərkəzi Qərar-gahında "İstanbul Qarapapaq (Tərəkmə) Dərnəyinin" başkanı Engin Aybirdi və müavini Mustafa Yıldızla görüş keçirilib.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin iştirakı ilə keçirilən görüşdə Türkiyə Azərbaycan əlaqələri, Türk dünyasının sorunları, Güney Azərbaycan və digər mövzularda fikir mübadiləsi aparılıb.



Görüşün sonunda soydaşlarımızla bağlı apardığı geniş fəaliyyətə görə Ümid Partiyası sədrinin İctimaiyyətlə Əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə müavini Rəfət Muradlıya Türk Dünyasına xidmət üzrə mükafat təqdim olunub. Eyni zamanda səmimi görüş və Türk Dünyası ilə əlaqələrin genişlənməsi üçün gördüyü işlərə görə qonaqlar millət vəkili İqbal Ağazadəyə dərin təşəkkürlərini bildirdilər.





Qaçan gəlinlər üzrə reportyor

Zamin Hacı
zaminhaci@mail.ru

Qabaqlar Azərbaycan qəzet jurnalistləri telekanalizasiya zəhmətkeşlərinə təsir edirlər, onları formalaşdırırdılar. Yazıqlar olsun ki, son dövrlər tam tərfs prozektir gedir. Azərbaycan qəzetçiliyində jurnalistlərin ən ibtidai-məğara forması - mən buna ümumi olaraq "xəzər-xəbarətmaqazınçılık" adı qoyardım - keçidin ağır fəsadları hiss olunmaqdadır. Jurnalistlər adı insanların şəxsi həyatına həyasızcasına müdaxilə edir, kəsib və imkansız adamları ələ salır, nəinki jurnalistin peşə kodeksini pozurlar, hətta bəzən Cinayət Məcəlləsinin konkret maddəsini tətbiqinə səbəb olaçaq hərəkətlərə yol verirlər.

"Yeni Müsavat"ın 15 yanvar 2015-ci il sayında çox təəssüf doğuran bir yazı oxudum, buna münasibət bildirməyimin artıq ayıb olduğu qərarına gəldim. Çünki bu, bir tendensiya halını almaqdadır. Özünü görə bilərsiniz.

Yazı "Azərbaycanda başqa kişi ilə qaçan gəlinlərin çox statistikası" adlanırdı, müəllif yerində isə "Hazırladı: Emil Salamovlu" imzası qoyulmuşdu. Bu baxımdan, güman və ümid ediram yazı "Yeni Müsavat"a məxsus deyil, saytlardan və telekanalizasiya xəbərlərindən hazırlanmış bir, necə deyirlər, populridir. Amma bu da qəzetin məsuliyyətini azaltmır.

Adından görüldüyü kimi, müəllif hansısa qadınların öz erlərini atıb başqası ilə yaşamağı seçməsinə şok adlandırdır. Belə yerə deyirlər: sənə nə? Adamlar özlərinə yeni həyat qurmaq istəyirsə, bunun qəzetçiyə nə daxili var? Amma yox, daxili varmı... Özü də necə! Jurnalist bu cizməqarasının azı 3 yerində bu tip hərəkətlərə "rəsvayçılıq", bir neçə yerə isə "milli adətlərimizə uyğun olmayan", "ailə dəyərlərinin dağılması", "biabırçılıq" kimi yararsız damğalar yapışdırır. Sanki adamları qızışdırmaq istəyir ki, nə üçün başqası ilə qaçan gəlini sağ buraxmırsınız, gedin, harda olsa tutun, döyün, başını kəsin, mən də gəlib reportaj qayırayım, onlara - bu qaçan gəlinlərə bu da əzdlir, burunlarından gəlsin Tomrisin, Həcərin didi, adə qoyma, gəlini tut, ayağından yaşıp, mən diktofona batareyka qoyum, gəlirəm!

Tfu... Azərbaycan jurnalistikası niyə bu kökə düşdü?

Qardaşım, sən özün həmin "reportaj"da yazırsan ki, bu qaçan gəlinlər xoşbəxt deyilmişdir. Birini zorla ərə veriblər, başqasını qayınanasi minirmiş, üçüncüsü örnü sevmediyini deyirmiş və sairə. Bu adam qaçmayıb neynəməlidir? Ölməyini gözləməlidir?

İkincisi, bu hadisəyə "qaçan gəlinlər" adı qoymağın özü axmaqçılıq zirvəsidir. Çünki il ərzində 4-5 belə hadisə ola ya olmay. Lap 100 dəfə olsun! Bu da heç nəyi deyir. Çünki sən həmin gəlinləri evdə qoyub Rusiyada "Nataşa" ardiyca yollanan (misal üçün), yoxa çıxan ərlər haqda yazırsan. Yazsan belə, həmin cizməqarana "Qaçan ərlərin çox statistikası" başlığı qoymursan. O zaman Azərbaycan qadınlarına bu cür əşya münasibəti, bu cür alçaqdıcı münasibət hardandı? Kimin müliyyətidir onun? Niyə onların hərəkət, ailə səadəti çəmək azadlıqların olmasın? Sən kimsən ki, başqasının özünə yeni ailə qurmasına "rəsvayçılıq" damğası yapışırdırsan? Elə bu cür damğalannız o yazı qadınların intiharına səbəb olur. Həmin cizməqarada evdən qaçan, zorla geri qayıtılan ələ bir gəлиндən də söhbət açılmışdı. Bunumu istəyirsiniz?

Ümumiyyətlə, Azərbaycanda insanların mağara düşüncəsi ilə, primitiv yaşamasının çox sübutları var. Bir neçə ti qabaq Q. rayonunda s. adlı bir xörək yemişdim. Sonra bu xörəyi öz yazımda "iyranç" adlandırdım. Bah, necə qışqırışma düşdü! Adamlar sanki şərəf-leyaqətin əldən getdiyini zənn etmişdilər. İndi də o səbəbdən rayonun və yeməyini adını yazmadım - o dütük etirazları təzədən eşidib mayes olmaq istəmirəm. Halbuki bu adı yeməkdir, yemək insan deyil ki, ona mürdə, iyranç adlar verməyən? Yeməyi təhqir etməyə görə bəlkə həbs cəzası da qoyasınız? Yoldaşlar, yeməyi hətta qusmaq da olar!

Üstəlik, o rayon Allah heç qoymazsa, guya inkişaf oləmış, bir az Avropa yönümlü rayonlarımızdan biri sayılır. Əgər orda yemək mövzusu bu cür şiddətlə təbəh olursa, gör indiki başqa rayonlarımızda mağara millətçiliyi, dolma vətənpərvərliyi hansı seviyyədədir... O faktı yada salmalımsın da səbəbi var. Bir dostum var, hazırda həmin rayonda işləyir, bu həftə məne məktub yazmışdır. "Burda hamı səndən danışıır. Deyirlər 3-4 ti qabaq rayonun yeməyini təncid ələmişən". Təsəvvür edirsinizmi? Görün biz nə gündəyik...

O faktı yada salmalımsın da səbəbi var. Bir dostum var, hazırda həmin rayonda işləyir, bu həftə məne məktub yazmışdır. "Burda hamı səndən danışıır. Deyirlər 3-4 ti qabaq rayonun yeməyini təncid ələmişən". Təsəvvür edirsinizmi? Görün biz nə gündəyik...

8-9

"Bizim qonaq" rubrikasında budafəki müsahibimiz Ümid Partiyasının sədri İqbal Ağazadədir.

- İqbal bəy, ötən ilin sonunda bələdiyyə seçkisi oldu. Bu seçki Ümid Partiyasına nə verdi, neçə bələdiyyə qazandı? Qalib "ümidçilər arasında bələdiyyə sədri olmaq şansını daşıyanlar varmı?"

- Sonuncudan başlayım - Ümid Partiyası üzvlərinin bələdiyyə sədri olmaq şansını sifira bərabərdir. Heç bir bələdiyyə subyektiində 1-dən çox üzvümüz yoxdur. Bələdiyyə sədrləri də bilirsiniz, üzvlərin səs çoxluğu ilə seçilir. Ümumilikdə isə bələdiyyə seçkisi Ümid Partiyasına demokratik vərdişlərin tükənməsine imkan vermədi. Çox təəssüf, həm cəmiyyət, həm də siyasi institutlar demokratik prosesin irəliləməsi üçün gərəkən mövqədə dayanmırlar. Bu səbəbdən siyasət, demokratiya vərdişləri yavaş-yavaş sıradan çıxmağa başlayır. Biz çalışdıq ki, bu mənfəti tendensiyanın qarşısını bacardığımız qədər əlaqə, uğurumuz o qədər də böyük sayılmır. Dəmək olar, nəticələrimiz çox zəif oldu. Biz bələdiyyə seçkisinə siyasi partiya olaraq qatılan yəsanlı qurum olduq. Hakimiyyət çox asanlıqla başqı göstərərək namizədlerimizin böyük çoxluğunu geri çəkməyə məcbur etdi. Kənd rayonlarında bu proses olduca sürətli gətdi. Ancaq 40-a yaxın üzvümüz bələdiyyələrdə oxla əla bildi.

- İstəyirik Azərbaycan gündəminin əsas mövzusu olan anti-amerikanizm ritorikası haqqında danışasınız. Hətta artıq iqtidardan ritorikadan hərakət keçib. Azərbaycanda heç zaman olmayan bir hadisə baş verdi - Bakıda ABS-da insan haqlarının pozulması ilə bağlı dinləmələr keçirildi. Siz niyə o toplantıya gətmədiniz? Ümumiyyətlə, belə bir dinləməyə, anti - Amerika ritorikasına münasibətiniz necədir?

- Öncə aydınlaşdırmalıyım ki, bu ritorika rəsmidir, yoxsa qeyri-rəsmi. Məncə, bu rəsmi ritorika deyil. Bu qeyri-rəsmi ritorikanın yanına rəsmi ritorikani parçıləməyə oxsayım. Bu, daxili rəyə işləyən addımdır. Göstərişlər rəsmilərdən gəlir, amma həyata keçirilən qeyri-rəsmilərdir. Azərbaycan xarici siyasətini müəyyənləşdirən tərəflər, məsələn, xarici işlər naziri Elmar Məmmədov və ya prezident heç zaman açıq mətlə Qərbi, ABS-ni təncid elmir. Əksinə, Qərbi strateji müttəfiq hesab edirlər, əlaqələrin genişlənməsindən danışırlar.

- Yani siz deyirsiniz ki, bu bir teatrdir?

- Əslində teatr deyil. Bu, Qərb dairələrinin Azərbaycandan demokratiyaya keçiddə indiyə qədər olmadıqı dərəcədə müəyyən güzəştlərə gəlməsi tələblərinə qarşı müqavimətdir.

- Açıq, anladıq, Bir qədər daqıqlaşdırma apararsınız?

- Baxın, Azərbaycan ətrafında gücü Rusiya olanda ölkənin demokratiya sürətli, pilləli keçidini təmin etmək o qədər də asan deyildi və Azərbaycan iqtidarının da argumentləri var idi. Deyirdilər ki, Rusiya faktoru var - üzənimizizə gələ bilirlər, prosesi dayandıra bilirlər, İran məsələsi var, və s. İndi güclü Rusiya yoxdur. Rusiya gücünü o qədər itirib ki, hətta Belorus onunla fərqli dildə danışı bilir. Özbəkistan, Qazaxistan ortaya müştəqil mövqə qo-ya bilirlər. Ermənistan da artıq ənənəvi mövqedən kənar fikirlər səslənməkdədir. Belə bir durumdə Qərb dairələri Azərbaycan iqtidarına deyir ki, indiyə qədər səni əzən Rusiya zəifləyibse, demokratiyaya keçiddə faiz dərəcələrinin artmasıyla, artıq strateji neft, strateji enerji müttəfiqliyindən, sülhməramlı qoşunlar müttəfiqliyindən həm də demokratiya müttəfiqliyinə yaxınlaşmalısan. Azərbaycan tərəf məniz bu məqama ciddi müqavimət göstərir.

- Bu tələbdirmi?

- Azərbaycan bu tələbi icra etməyən bədəlini də bilir, icra etməyən mümkünəziyyətini də anlıyır. Azərbaycan faiz uğrunda savaşır. Daha çox faizmi, yoxsa daha az faizmi... Mənim baxış bucağımdan belə görünür. Savaş demokratiyaya 100, 50, yoxsa 20 faiz keçid etmək uğrunda.

- Siz ələ bir obyektiviniz ki, bu suallar adətən sizə verilir. Sizə, demokratiyaya keçidin faizi neçə ola bilər?

- Mən hesab ediram ki, indiki du-



İqbal Ağazadə: "Hakimiyyətə mümkün qədər yaxın məsafədə dayanmaq lazımdır"

Millət vəkili: "Adlarını çəkmək istəmirəm, bu gün həbsdə olanlar fədakarlardır, bəlkə də qəhrəmandırlar; ancaq cəmiyyətə vurduqları ziyanın miqyası yoxdur"



"Müxalifət yumşaq güc siyasəti yeritsə, ya da yumşaq xəft götürsə iqtidar əlinə zopa alıb onu döyməyəcək ki?"

rumdan 10-15 faizlə keçid ediləcək. Azərbaycan demokratiyaya bu keçidi müttəfiq etməlidir.

- Siz bu sözləri parlament seçkisininə nəzərdə tutaraq deyirsiniz?

- Təbii. Bu faiz artımı parlament seçkisinə də özünü göstərəcək. Parlament seçkisinə daxil konfiqurasiyanı formalaşdırmadan tekce xarici konfiqurasiyadan çıxış edərkək hərəkət etmək çətinidir. Daxili konfiqurasiya formalaşdırılmaldır ki, onun üzərində demokratiyanın tələblərini gerçəkləşdirə biləyik. Təəssüf ki, hələlik bu, formalaşdırılmayıb. Doğrudur, daxil konfiqurasiyanın formalaşdırılması üzərində müəyyən iş gədir. Siyasi partiyalar daşılıqlı prosesini öncəki illərdən daha sürətli aparır. Hər bir partiya bilir ki, yanvarın sonu, ən gec fevralın birinci ongünlüyünə qədər bir yerdə müttəfiqləndə belə cəmiyyət üçün deyil, bir-biriləri üçün güc və əzələ nümayiş edirlər, bir-biri üçün rəqib, bir-biri üçün müttəfiq olurlar.

- Bu dəfə necə olacaq?

- Bu konfiqurasiya dağılmaldır. Çünki bu konfiqurasiyanın cəmiyyətə, Azərbaycanda siyasət prosesinə verə biləcəyi yeni heç nə yoxdur. Tərəflər ciddi şəkildə ayrılmayıb bacarmalıdır ki, ciddi konfiqurasiyalar ortaya çıxasın. Çünki burada bir-biri ilə rəqabət prinsipi cəmiyyət üçün müsbət heç nə vermir. Hətta insanlar və qurumlar bir yerdə müttəfiqləndə belə cəmiyyət üçün deyil, bir-biriləri üçün güc və əzələ nümayiş edirlər, bir-biri üçün rəqib, bir-biri üçün müttəfiq olurlar.

- Çıxış yolu nədir? Siz nə təklif edirsiniz?

- Birincisi, ritorika dəyişməlidir. Biz tez-tez "baş", "dialoq" deyirik. Hakimiyyətin ən başlıca gücü repressiv və qorxudulmuş siyasətlə xalqı siyasətdən uzaqlaşdırmaqdır. Gələn baxaq o

rasiyanın elementləri ola bilər. Amma bunların biri, ya da ikisi müttəq olmaladı anlayış mənim düşüncəyə görə yanlışdır. Bu partiyaların ritorikaları fərqlidir - onlar ayrı-ayrı dillərdə danışırlar. Cəmiyyətə, iqtidara, hətta xaricə verdikləri məşajlar fərqlidir. Müttəqif dillərdə danışan insanlardan bir gətirəldi olduqurlu konsepsiya tətbiq etmək mümkün deyil. AXCP-nin öz düşüncəsi ola bilər, Müsavat başqa bir düşüncədə təmsil oluna bilər. AXCP həsəb edir ki, proseləri Milli Şura çərçivəsində apara bilər. Mən söhbətə kim haqlıdır-kim haqsızdır, kim güclüdür-kim gücsüzdür məsələsinə gətirmək istəmirəm. Tez-tez mediada jurnalistlər, təhliçilər Azərbaycan siyasətini məhz Cəbhənin və Müsavatın olduğu yerdən çəkməyə, oradan axtarmağa başlayır.

- Həmin konfiqurasiyalarda AXCP və Müsavat Partiyasına hansı rollar ayrılıb?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

- Niyə?

qəhrəmandırlar, ancaq cəmiyyətə vurduqları ziyanın miqyası yoxdur.

- Onlar necə ziyana vura bilirlər?

- Çox sadə. Kobud desək, həmin adamlar ABS-nin, Qərbin adamları kimi tanınırlar. Vətəndaş düşüncəsi ki, əgər bu hökumət Qərbin, Amerikanın adamlarını tuta bilirsə, gör mənim başıma nə oyun açar, mənim siyasətdə nə işim var? Ona görə iqtidardan uzaq məsafədə yox, daha yaxın məsafədə dayanıb insanların prosesə çəkmək lazımdır.

- Axi iqtidar müxalifəti yaxın buraxmır...

- Baxın, iqtidarın vəzifəsi odur ki, müxalifəti yaxın buraxmasın, nəticədə də xalq prosesdən kənar qalsın. Çünki o, qrup oyununda qalır. Azərbaycan seçicisi təməşaqçiyə çevrilir. İnsanlar hətta prezident seçkisinə efrindən ən yaxşı çıxışı eşidəndə belə futbol təməşaqçısından fərqlənir, əl çalır və

- Bu necə olacaq, birdən-birə durum necə dəyişəcək?

- Məsələn mahiyyəti də ələ budur. 22 illik hakimiyyət və projeni rəhbərliyə edir. Bu gün həbs olunan hər bir adamın həbsi nə qədər narahat-

edirlər. Bilmirəm niyə?

- Hansı insanlar?

- Müsavat, AXCP rəhbərləri...

- Facio yox, xəyanət deyək...

- Oza da həmin siyasi qüvvələr ol müxalifətə çevriləcək.

- İqbal bəy, siz "yumşaq güc" texnologiyasının Azərbaycanda müxalifət düşüncəsinə gətirilməsi haqqında danışsınız? Axi bunun üçün imkanlar yoxdur. Çünki hakimiyyətdə və müxalifədə qarşı-qarşıya dayanan qüvvələr 22 ilə yaxındır ki, üz-üzədirlər.

- Əla təsbitdir...

- Bu necə olacaq, birdən-birə durum necə dəyişəcək?

- Məsələn mahiyyəti də ələ budur. 22 illik hakimiyyət və projeni rəhbərliyə edir. Bu gün həbs olunan hər bir adamın həbsi nə qədər narahat-

- Hansı yaxşıdır?

- Çox adan deyənə.

- Xor olur axı...

- Bəzən siyasətdə nəticə almaq üçün xora ehtiyac olur.

- Diaaloq qarar verən insanlarla gəlməlidir. Sızca, belə deyilmir?

- Prezidentlami?

- Bəli, prezidentlə.

- Biz hələ əşğıli saviyyəyə özümüz Azərbaycan prezidentini tanıyırmıq? Baxın o partiyalardakılara... Böyük çoxluq tanımır.

- Siz tanıyırsınız.

- Bas Cəbhə, Müsavat - onlar tanırmı?

- Xeyir, tanıyırmı.

- Necə yəni tanırmı?

- Siz Azərbaycan Respublikasının prezidentinə ünvanlanan məktub yazın, AXCP də, Müsavat da deyəcək, mən qol çəkmirəm.

- Bu necə ildir belədir?

- 50 ildir...

- 50 olmaz...

- Məsəl deyirəm. 1993-cü ildən bu yana belədir. Azərbaycan müxalifəti 22 illik hakimiyyətə deyir, sənə tanıyıram.

- Siz getdiz, AXCP ilə Müsavat bir-birinin bəhsinə gətmədi, xəyanət hesab edlə və sairə... Yaxşı... Axi bu görüş də heç nə vermədi, heç nəyi dəyişmədi. Nəticə yoxdur.

- Ola bilər, nəticə üçün daha ciddi addımlar gərəkdir. Hakimiyyət görünəndə maraqlıdır.

- İmitasiyada, yəni?

- Bəli, imitasiyada. Hakimiyyət maraqlıdır ki, desin, görürsünüz, mən dialoqa gedirəm, gəlməyirdilər, orda 1-2 ciddi partiya vardı, qalanı da ələ-belə qüvvələr idi, əsas partiyalar dialoqa gəlmiş, mən boş yere vaxtımı niyə itirməliyəm. Bu prosesin iştirakçıları bütün siyasi qüvvələr israrla iştirak etməlidirlər.

- Bəlkə daha geniş, daha sanballı dialoq alınması üçün hakimiyyət sord idarəçilikdən ol çəkməlidir, siyasi məhsul problemlər həll ediləndə?

Məsələn, sizin həmin görüşünüzdən sonra siyasi məhsul problemi daha da qabarıb...

(ərdi gələn sayımızda) **Qələmə aldı Aygün MURADXANLI**

"AXCP və Müsavat uzun illərdir Azərbaycan siyasətində bir-birinin müttəfiqi, eyni zamanda rəqibidirlər. Onların nə başqa rəqibi, nə də müttəfiqi var"



"Vətəndaş düşüncəsi ki, əgər bu hökumət Qərbin, Amerikanın adamlarını tuta bilirsə, gör mənim başıma nə oyun açar, mənim siyasətdə nə işim var? Ona görə iqtidardan uzaq məsafədə yox, daha yaxın məsafədə dayanıb insanları prosesə çəkmək lazımdır"

Ukraynada proseslər digər postsovet respublikalarını qorudu

Toğrul İsmayılı: "Ukrayna tamamilən əldən gədersə, Rusiya yönünü Cənubi Qafqaza və Orta Asiyaya çevirəcək"



Ukraynada baş verən müharibə Putinin növbəti təacüzkar addımlarının qarşısını almadı. Bir sıra ekspertlər görə, Rusiyanın Ukraynada güclü müqavimətə üzləşməsi, daha sonra bu ölkənin başlayan müharibəyə cəlb olunması Putinin digər postsovet respublikaları ilə bağlı planlarının icrasına mane olar.

Ukraynada üsyan məhz Rusiya ilə Avropa arasında seçim mövzusunda baş verib. 2013-cü il fevralın 21-də təxminən 3 ay davam edən aksiyalardan sonra Yanukoviç müxalifətin əsas şərtlərini qəbul etdi. Bundan bir gün sonra isə Yanukoviç Ukraynanı tərk edərək Rusiyaya sığındı. Bundan sonra Ukraynada müvafəqi hökumət formalaşdırdı və parlamentin spikeri Aleksandr Turçinov prezidentin səlahiyyətlərini icrasına başladı.

Sonrakı mərhələdə Rusiya ordusu Krm yarımadasını tamamilə ələ keçirdi. Martın 16-da yarımada qətilən referendumdan sonra ərazi bütövlükdə Rusiyaya birləşdirildi. Daha sonra isə Ukraynanın şərqində Donetsk və Luqansk vilayətlərində baş qaldıran separatçı fəaliyyətlər sonradan silahlı toqquşmalara səbəb oldu. Ukrayna hökumətinin bildirdiyinə görə, Rusiyadan birləşən dəstəklənən silahlı qruplar Ukrayna ordusuna qarşı savaşmışdır. Ukrayna hadisələri, Rusiyanın açıq şəkildə separatçıların dəstəkləməsi, Krm ilhaq olməəsi Qərbdə böyük bir anti-Rusiya koalisiyasının yaranmasına səbəb oldu. Moskva ilə Vaşinqton arasında münasibətlər gəriləşdi. Rusiyaya qarşı Qərb dövlətləri tərəfindən ağır iqtisadi sanksiyalar tətbiq olundu, Putin andanın "soyuq müharibənin" yenidən geri qayıtması adlandırdı.

Ancaq eyni zamanda bu hadisələr Rusiyanın Avrasıyaya İttifaq layihəsinə xeyli dərəcədə gündəmdən çıxardı. Doğrudur, formal olaraq Avrasiya layihəsi ilə bağlı proses davam edir. Ancaq 1 il əvvəllə müqayisədə indiki Rusiyanın durumu xeyli dərəcədə fərqlidir. 2013-cü ildə Rusiya postsovet respublikalarının Avrasiya İttifaqına cəlb olunması məqsədli ciddi siyasi-diplomatik təzyiqlər etdiyi halda, indi bu proses xeyli dərəcədə gərilmiş kimi görünür. Bu mənəda bir çox ekspertlər görə, Ukraynada baş verən proseslər Azərbaycan və digər postsovet respublikalarını qorudu.

Mövzunu "Yeni Müsavat"la şərh edən TOBB İqtisadiyyat və Texnologiya Universitetinin (Ankara) dosenti, politoloq Toğrul İsmayılı deyir ki, Ukrayna hadisələri əslində uzun zaman cavabsız qalan bir suala aydınlıq gətirdi: Rusiya və postsovet respublikaları arasında gərək münasibətlər nə şəkildədir. "Aldığımız cavab çox aydıncıdır. Rusiyada siyasətəylər hələ də bu ölkələrin öz arxa başqası, öz nüfuz sahəsi olaraq görünür. Bu ölkələrdə yaşayan xalqın istəkləri əsas deyil. Əsas olan Rusiyanın mənfəətlərini qorumaq üçün bütün vasitələri əl atə bilər. İlk sınaq 2008-ci ildə Gürcüstanda yaşandı: "Rusiya Gürcüstanın NATO istəyini qarşısında qoydu. İkii separatçı bölgəni müstəqil dövlət olaraq tanıyıraq, həm Gürcüstanı cəzalandırırdı, həm də Ukraynaya mesaj verdi".

T.İsmayılı deyir ki, Ukrayna hadisələri bu prosesdə pik nöqtə oldu. Artıq prosesin Rusiya üçün ölümlü-qalım məsələsinə çevrildiyini qeyd edən ekspertin fikrinə, digər postsovet respublikaları üçün təhlükə hələ də aktualdır: "Düşünmürəm ki, Ukraynadakı hadisələr Azərbaycan, Moldova, Gürcüstan, Qazaxıstan və digər postsovet respublikalarını Putinin qəzəbindən xilas etdi. Tam əksinə, hazırda bütün bu ölkələr hər an bu qəzəbin hədəfinə tək-tək və ya birlikdə məruz qala bilərlər. Ukraynada proses yekunlaşımayıb. Geopolitik mübarizə davam edir. Yeni ilin başlanğıcında sakitlik olsa da, son günlər toqquşmalar yenidən şiddətlənib. Toqquşmalarda Ukraynanın digər bölgələrinə də sırcamasi ehtimalı xeyli dərəcədə yüksəkdir. Eyni zamanda Rusiya diqqəti dağıtmaq üçün ətrafında qarışıqlıq olmasını da istəyir. Çünki bəhrənin böyüməsi qarşı tərəfi dağıtıqlara məcbur edə bilər. Bəzi rəqib üçün imkanlar daha da genişlənir. Ona görə də Ukraynadakı hadisələr bitmədən qəzəbin bittiyini söyləmək olduqca çətindir".

Həmsöhbətimiz deyir ki, qarşısda aylarda Rusiyanı ciddi sanksiyalar nəticəsində açıq bəhrən göstəyir. Ancaq buna baxmayaraq, T.İsmayılı Rusiyanın postsovet respublikaları üzərində təzyiqlərin davam etdiyini düşünür: "Rusiya bu ilin martından etibarən çox ciddi iqtisadi bəhrənləni finala vacibdir. Onun fəsadları nə olacaq. Bu da ayrı mövzudur.

Ancaq mən bu təzyiqlə azaldığını düşünürəm. Hətta artdığını müşahidə edirik. Ukrayna tamamilən əldən gədersə, Rusiya yönünü Cənubi Qafqaza və Orta Asiyaya çevirəcək. Bax, o zaman bu bölgələri də itirməmək üçün bəşərlər daha da artı bilər. Ona görə də Ukray



59 min sürücünün vəsiqəsi əlindən alınsa...

Samir SARI

Əslində şad xəbərdir, deyir, ötən il Bakıda 20 və daha çox cərimə balı toplayan 590 şəxsin sürücülük hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb. Camaatımız belə xəbərlərə çox sevinir, hətta xalq istəyər ki, el dilində desək, "pravası əlindən alınanlar"ın sayı 590 yox, heç 5900 də yox, tam 59 (əlli doqquz) min olsun. Bəlkə onda yola çıxıb mənzil başına çatmaq təhlükəsiz iş olar.

Elə həmin xəbərində var, yazır ki, ötən il 12309 sürücü işıqforun qırmızı işığında keçən yerdə yaxalanıb, cərimələnib.

Əlimi İnzibati Xətalər Məcəlləsinin son buraxılışının əlavə və düzəlişlər edilmiş variantının üstünə basıb and içərim, tam 12 min sürücü də eyni xəyata görə cərimələnəməyib, onlara "yaxşı, filankəsə görə keçirik, amma bir də belə eləmə, yaxşı yol" deyib buraxıblar, ən azı 120 min, bəlkə də 1 milyon sürücünün isə qırmızı işıqda keçdiyini nə polislər görüb, nə radar tutub.

Sözün gedən informasiyada avtomobillə törədilə biləcək bütün xətalər barədə statistika var və bizim sürücülər, məşallah olmasın heç, bütün qrafaları doldurublar, hər xəyata bola-bol yol veriblər.

Biz beləlik, yol-hərəkət qaydası hərləmirik, hardan gəldi, basıb keçirik. Kim tutar bizi? Heç kəs.

Bir tanış taksi sürücüsü var, danışır ki, hər gün yollarda xeyli "blatnoy" oğlanlar görür, necə gəldi, sürür, adamın böyründən güllə kimi keçirlər, amma bir də görürsən, irəldə yol-patrol xidmətinin işçiləri bunları saxlayıb, gədələr də düşüb telefona sarılıblar, hansısa sistemdə olan qohum-əqrəbalılarına, dost-tanışlarına zəng edirlər, gəziş-gəzişə durumu izah edirlər.

Həmin taksist deyir ki, əgər yolda saxlandıqda bu qədər yalvaracaqsansa, 60 manat cərimə verməməkdən ötrü "dayday" axtaracaqsansa, Allah sənin "blatnoy"luğunu kəssin, bundan böyük "çurban"lıq yoxdur.

Heyf ki, o statistikada dörd maşını birdən "obqon"a çıxan, hamısını ötdükdən sonra qəfildən kəskin şəkildə tormozlayıb sağa dönənlər barədə rəqəmlər yoxdur. Yoxsa təxminən bilərdik ki, hər gün yola nə qədər şüursuz, anlaşıq, qanmaz sürücü çıxır.

Baxın, bir neçə illik təmirdən sonra "Dərnəgül yolu" açılıb, şütüyüb getmək olur. "Neftçilər" metrostansiyası ilə "20 Yanvar"ın arası 10-12, ağsaqqal sürüşü ilə 15 dəqiqəlik yoldur. Adam balası kimi sürüb getmək olmazmı? Belə çıxır ki, olmaz. Tikinti gedən günlərdə bu yolu 1 saata qət edənlər indi 10 dəqiqə tablaşa bilmirlər və Şumaxərə dönürlər. Nəticədə hər gün o yolda qəza baş verir. Elə bir gün olmaz ki, ya tunelə, ya da 4-5 zolaqlı enli yolda avtomobillərini bir-birinə vurub dalaşanlar olmasın.

Ona görə də sürücülük vəsiqəsindən məhrum edilmiş sürücülərin sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. İçkili maşın sürənlər inzibati qaydada, 10-15 günlüyə həbs olunsalar, daha gözəl olar. Çünki o cür adamlar, təxminən əlinə bıçaq götürüb kimlərsə teyləyən qəzəbli adamlar, potensial qatillə eyni işi görürlər.

Neçə dəfə şəxsən özüm görmüşəm, sürücülük vəsiqəsi almaq istəyənlər "feysbuk"da belə sorğu-status yazırlar: "Dostlar, bilən varmı, "prava"nın qiyməti indi neçəyədir?" Tariflər haqda real məlumat gəlir: "1000 manata"; "800-ə də düzəltmək olur"; "Böyük adam tapşırırsa, 500-ə də almaq mümkündür" və s.

Sanki yarmarkadır, pulunu ver, istədiyini müddətdə vəsiqəni al.

Sürücülük vəsiqəsini o cür alan adamların yol-hərəkəti qaydalarına məhəl qoymayacağı gün kimi aydındır. Çünki onların çoxu o qaydaların nədən ibarət olduğunu bilmir. Bilsəydilər, piyadaların keçidi üçün nəzərdə tutulan zolağın qarşısında saxlayıb piyadalara yol verən sürücülər arxadan dallarına dirənən maşınların siqnalı təzyiqinə, bəzən isə söyüşünə məruz qalmazdılar.

Üç gün öncə Koroğlu Rəhimov küçəsində elə bir əhvalat oldu: bir maşın yolu keçməyi istəyən tələbələrə yol verirdi, yol onların idi. Eşşək boyda bir cipin danabaş sürücüsü də siqnalayırdı ki, cəhənnəm ol, sür, qabağımı kəsmə. Öndəki maşının sürücüsü qabağından yemədi, maşınından düşdü, əliylə "nə var, ə, nə deyirsən" jesti etdi. Az qaldılar dalaşsınlar. Hiss olunurdu ki, cipin sürücüsü "piyadaya yol vermək" deyilən müddəadan tam bixəbərdir. Çünki deyirdi: "O hansı kitabda yazılıb?"

Azərbaycanda son bir ildə qeyri-hökumət təşkilatlarına olan basqılar, bank hesablarının dondurulması və liderlərinin həbsi bu sektoru tamamilə gökdürüb. Vətəndaş cəmiyyəti rəhbərlərinin müxtəlif ittihamlarla həbs edilməsi QHT sektorunda heç zaman olmadığı bir mürəkkəb situasiya yaradıb.

Onlarla təşkilat üzvü istintaq altındadır, maaşlarını ala bilmir, ofislər formal fəaliyyətdədir. Müxalifət ötən ilin sonuna qədər baş verən bu hadisələri repressiya kimi qiymətləndirir.

Bütövlükdə baş verənlərə statistik olaraq nəzər yetirsək, Qərbin donor təşkilatları ilə əməkdaşlıq edən bütün QHT-lər işini dayandıрмаğa məcbur olub. İndiyə qədər 20-yə yaxın QHT-nin bank hesabına həbs qoyulub. Hətta bu təşkilatlardan bəzisinin bərsində cinayət işi açılıb.

Hüquq müdafiəçiləri Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov bərsində həbs-qətimkan tədbiri seçilib. Yalnız "Qadın Krizis" Mərkəzinin rəhbəri Mətanət Əzizova ölkədən çıxmağa müvəffəq olub, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun isə harada olduğu bilinmir. Rəşid Hacılinin rəhbəri olduğu Media Hüquqları İnstitutu donorlarını itirib. QHT sektoru bu gərgin vəziyyətdən çıxış yolları axtarındadır.

Qərbdən Azərbaycanın QHT sektoruna "nəfəslik" ...

Bank hesabları bağlanan və fəaliyyətini dayandıran təşkilatlar Gürcüstanda qeydiyyatdan keçir; nağd pul kapitalı üçün Tiflisdə bank hesabları açılır



kan verməyib. Qaynağımız qeyd edir ki, QHT sektorunda çalışan işçilər maaşlarını yalnız bu yolla əldə edə biləcək. Onun sözlərinə görə, Qərb donorları Azərbaycanda maliyyələşdirdiyi təşkilatlardan əlini çəkmediyini bu yolla nümayiş etdirməkdədir.

"Hakimiyyət xaricdən gələn kapitalın qabağını kəsdib. Azərbaycanda qeyri-hökumət təşkilatları banklarda həbs qoyulan hesablarından pullarını çıxara bilmir. Gömrükdə N5 sistemi isə nağd pul axtarışındadır. Ölkəyə xaricdən böyük məbləğdə vəsait idxal etmək mümkünsüzləşib. Ona görə də Tiflis yenidən qurtuluş mərkəzi olaraq seçilib. Gürcüstanda filial yaradıb, qeydiyyatdan keçirlər. Bu, QHT sektoruna müvəqqəti də olsa, "nəfəslik vermək" və özünü bərpa imkanındır. Qərb Azərbaycanın QHT sektorunu Gürcüstanda qorumağa çalışır" deyərək, mənbə bildirib.

□ E.SALAMOĞLU

arı axtarındadır.

Məlumatla görə, bəzi QHT-lər fəaliyyətini bərpa etmək üçün Gürcüstanda qeydiyyatdan keçməyə başlayıblar. Bu barədə "Yeni Müsavat"ın əməkdaşını məlumatlandıran mənbənin iddialarına görə, QHT sektoru özünə nəfəslik tapıb və reabilitasiya üçün Tiflisi seçilib.

Mənbənin qeydlərinə görə, bəzi QHT-lər artıq Gürcüs-

tanda banklarda qeydiyyatdan keçmək üçün prosedura qaydalara əməl etməyə başlayıb. Qərb donor təşkilatları Tiflisdə filial açmaqla Azərbaycan vətəndaş cəmiyyəti institutlarını "reanimasiya şöbəsi" nə qurmağa çalışır. Bu prosedura qədər qrantların nağd kapital şəklində alınması yolu sınaqdan keçirilsə də, gömrükdəki təcridatın nağd qəder olan yoxlamalar buna im-

Zəlimxan Məmmədli onu Gürcüstan buraxmayanların kimliyini açıqladı

"Saakaşvili iqtidarı dövründə qovulmuş, indi ölkənin hüquq-mühafizə sistemində çalışan qüvvələr bu işdə rol oynayır..."

"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli hələ də Gürcüstan buraxılmır. Cəmiyyət sədrinin Gürcüstan girişinin yasaqlanmasına dair prosesdə heç bir dəyişiklik müşahidə olunmayıb. Məmmədli ölkənin müxtəlif dövlət orqanlarına müraciət etsə də, gürcü hökuməti problemi həll etməyib.

Bu barədə "Yeni Müsavat"a danışan "Borçalı" sədri qeyd etdi ki, son olaraq gürcü ombudsmanına məktub göndərilib. Onun sözlərinə görə, Gürcüstan girişinə qadağa qoyulması absurd ittihamla tövsif olunub.

"Gürcüstan qanunvericiliyinin 11-ci maddəsində göstərilir ki, dövlət təhdid edənlər ölkəyə buraxılmır. Bu maddənin 1 E bəndində göstərilir ki, Gürcüstanın dövlət təhlükəsizliyinə, insanlının sağlamlığına, insan haqlarına təhlükə yaradanlar ölkəyə buraxılmır. Tamamilə absurd bir ittihamdır və bizim on minlərlə insanın iştirak etdiyi təd-



Zəlimxan Məmmədli

birliyi təşkil etməyimiz bəzi dairələrin xoşuna gəlməyib. Daxili İşlər Nazirliyindən bizə verilən bu cavab gülməlidir. Görünür, Azərbaycan-Gürcüstan arasında dostluq, barış, strateji müttəfiqlik müəyyən dairələrin maraqlarına uyğun deyil. Bu, Gürcüstanın hüquq-mühafizə orqanları sistemində və hakimiyyətdə olan bəzi qüvvələrin dostluq mövqeyi deyil."

Z.Məmmədli qeyd etdi ki,

Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı gürcü səfirliyinə nota göndərmiş, eyni zamanda Tiflisdəki səfirliyimiz də Gürcüstan müraciət edib: "Mən də gürcü ombudsmanına müraciət etmişəm. Ancaq bu müraciətlərə heç bir rəsmi cavab verilməyib. Mənim Gürcüstan girişimə qadağa qoyulmasında Saakaşvili iqtidarı dövründə qovulmuş, indi ölkənin Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərində olan qüvvə-

lər rol oynayır. Onlar Borçalı camaatının fəallaşmasını istəməyirlər. Əhalinin başının kənd təsərrüfatı işlərinə qarışmasına çalışırlar. Təəssüf ki, Gürcüstanın bəzi siyasi dairələri 3 ildir bizi təqib edir. Hətta elat tədbirlərimizə mane olmağa çalışırdılar. Bu, Azərbaycan-Gürcüstan dostluğuna dəyən zərbədir. Nə qədər gec deyil, bu xəta aradan qaldırılmalıdır. Bu məsələ həm də siyasi oriyentasiya ilə bağlıdır. Əgər məsələ həllini tapmasa, bu, birlik şüarının yerini destruktiv cərəyanların təhdidinə verməsi demək olacaq. Ancaq məsələnin hüquqi müstəvidə həllindən alternativ yol da yoxdur.

Bizə mane olanlarla yanaşı, dəstək verən qüvvələr də var. Onlar həm gürcü xalqı, həm Gürcüstan hakimiyyətinə olan şəxslərdir ki, məsələyə münasibət bildiriblər."

Cəmiyyət sədri Avropa Məhkəməsinə üz tutmağa tələsə də, bu variantı da istisna etmədi: "Biz qarşıdurmanın əleyhinəyik. Bu məsələdə zaman lazım olacaq. Biz qınayırıq ki, məhkəməyə niyə üz tutmurduq. Ancaq məhkəmənin qərarından həmişə hər iki tərəf razı qalmır. Çox istərdim ki, Gürcüstanın siyasi elitəsi bilsin biz bu coğrafiyada yaşamağa məhkumuq və soydaşlarımızı şərait yaradılmaldır. Bununla belə, Avropa Məhkəməsi haqda düşünürük. Gürcüstan Avropa Birliyinə doğru gedir və milli azlıqlarla bağlı öhdəlikləri var"

□ E.SALAMOĞLU

Ölkədə benzinin qiymətinin iki gün ərzində qalxıb-ənməsi cəmiyyət, eləcə də iqtisadçı ekspertlər tərəfindən birmənalı qarşılanmır. Benzinin bahalaşmasından dərhal sonra ölkədə yeni bahalaşma dalğasının olacağı barədə verilən anonslar isə hələ ki ancaq ərzaq məhsullarında azacıq artımda özünü göstərir. Ekspertlərin fikrincə, benzindən sonra digər bahalaşma xəbərlərinin də olacağı ehtimal edilirdi.



göstərir ki, hökumət artıma getmək niyyətində deyil. Ona görə də kommunal xidmətlərin bahalaşmasını bu il gözləmirəm. Ən azı noyabra qədər yaqın ki, bahalaşma olmayacaq”.

Iqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev isə məsələ ilə bağlı bildiriş ki, dövlət başçısının göstərişi bahalaşma meyllərini “zərərsizləşdirib”: “Ümumiyyətlə, benzinin qiymətinin dəyişməsi ilə bağlı müəyyən meyllər müşahidə olunsada, prezidentin humanist addımından sonra bazarda bahalaşma meylləri-

Əsasən kommunal və neqliyyat xərclərinin bahalaşacağı proqnozlaşdırılırdı.

Bəs qiymət əvvəlki həddinə qaytarıldıqdan sonra vəziyyət necədir? Kommunal xərclərin bahalaşma ehtimalı hələ də qalır mı?

Iqtisadçı Natiq Cəfəri musavat.com-a bildirib ki, böyük ehtimalla hökumət bahalaşma məsələlərində bu il həssas davranacaq: “Məhz benzinin qiymətinin köhnə vəziyyətə qayıtması onu göstərdi ki, bu artımın yaradacağı psixoloji təsirlər hesablanmamışdı. Bu təsirlərin çox ciddi olacağını nəzərə alaraq qiymətləri əvvəlki həddə qaytardılar. Düşünürəm ki, bundan sonra hökumət qiymət artımı ilə bağlı ciddi davranacaq, qiymət artımına çalışdıqda yüz ölçüb, bir biçəcək. Bu il seçki ili olduğunu da nəzərə alaraq təsirləri hesablamaya çalışacaq. Ancaq neftin qiymətinin ucuzlaşmasından dolayı ölkənin gəlirlərinin ciddi şəkildə azalması da baş verəcək. Bu halda da hökumət bahalaşma üçün addım atmağa məcbur olacaq. Məsələn, il ərzində akiz və vergilərə yenidən baxılması məsələsi gündəmə gələ bilər, hökumət artımlara gedə bilər”.

Benzinin qiyməti qalxmadı, bahalaşma dayandı?

Ekspertlər iddia edir ki, hökumət bu il bahalaşmaya getməyəcək

Ekspertin sözlərinə görə, neqliyyat xərclərində hökumət daha konservativ mövqeyə qoyacaq: “Yaxın gələcəkdə qiymət artımına ola bilər ki, gedilməsin. Ancaq ilin sonuna qədər neftin qiyməti indiki həddə qalsada, hökumət 2016-cı ilin büdcə problemlərini nəzərə alaraq, qiymət artımları ilə bağlı müəyyən addımlar atmağa məcbur ola bilər. Göründüyü kimi, depozitlərə qoyulmuş vergi səs-küyə səbəb olsa da, hökumət onu ləğv etmədi. Bu da məcburiyyət qarşısında qalınmış addım idi. Hökumət bunun üçün müxtəlif üsullara əl atmaq məcburiyyətində qalıb.

Yəni əsas məsələ neftin qiymətinin hansı həddə olmasından asılı olacaq”.

Ekspert Samir Əliyev isə qeyd edib ki, hökumət bahalaşmaya getmək məsələsində ciddi şəkildə düşünəcək: “Bu il həssas dövrdür. Çünki bir tərəfdən dünyada neftin qiymətinin ucuzlaşması səbəbindən qiymətlər aşağı düşür, digər tərəfdən də parlament seçkisi ili olduğundan, hökumətin bahalaşmaya getməsi ehtimalı aşağıdır. Əgər yanacağın qiyməti artırılarsaydı, bu halda növbəti artım neqliyyat sektorunda olardı. Amma yanacağın yenidən əvvəlki səviyyəsinə salınması onu

ni qarşısı tamamilə alındı. Yəni prezident bu meyllərin qarşısını aldı, hər hansı artım meylləri müşahidə olunmur”.

A.Əliyevin sözlərinə görə, yaxın vaxtlarda Tarif Şurasına qiymət artırılması üçün hər hansı təklif daxil olmayıb: “Kiçik qiymət dəyişikliyi neqliyyatda sənəddəki tariflərinin qaldırılmasına, eyni zamanda metronun gedişhaqqının qaldırılmasına əsas yaratmırdı. Bununla belə, istehlak bazarında qiymətin artırılması ilə bağlı hər hansı meyllərin qarşısını belə cənab prezidentin humanist addımı tamamilə aldı. Bazarda bu gün artım meylləri müşahidə olunmur. İstehlak bazarında da qiymətlərin stabilliyi hökm sürür”.

□ RÖYA RƏFİYEVA

Sumqayıtdakı “Karvan”ın rəhbərindən şikayət...

Təranə Əzimova: “Məni təhqir etdi və bazardan qovdu, prezidentdən kömək istəyirəm”

Sumqayıt sakini Təranə Əzimova “Karvan” ticarət mərkəzinin müdirindən şikayətcidir. O bildirir ki, 1995-ci ildən “Karvan” ticarət mərkəzində işləyib: ““Karvan” ticarət mərkəzinin ərazisindəki bazarda işləyirəm. Bazar yanana kimi məndən hər gün 11 manat yer haqqı və 1 manat isə mühafizə üçün pul alıblar. Bazar yananda dörd bankdan pul götürüb piştaxtaya mal vurmuşam.

O azmış kimi, evimin qızılını da “lombard”a qoyub götürdüyüm pula əlavə olaraq yenə də mal almışam. Bazar yananda isə orada meyva və quru mal-toxum-filan satırdıq, hamısı məhv oldu. Bazar rəhbərliyi hamıya vəd verdi ki, sakinəti olaq və bizə köməklik edəcək. Ancaq heç bir kömək olmadı”.

Şikayətçinin sözlərinə görə, nəticədə 20 min manatlıq qızılı “lombard”da batıb. Bundan sonra isə bazar rəhbərliyi onu bazardan qovub: “İndi gündəlik 15 manat pul verirəm. Alver



olmasada, məcbur edirdilər ki, gündəlik haqqı çatdırıq. Mən də pul yığan Vüqar adlı şəxsə dedim ki, 10 manat verim, qalanını sonra verərəm. ancaq götürmədi, səhəri gün digər iki nəfər- İsməli və Kamil Əhədov gəldi. Kamil İsməliyə dedi ki, bu adamdan pul almayın. Bələdiyyə seçkisi günü idi. İsməli isə “Gör sən başına nə oyun açacağıq”, - deyərək mənə hədələdi. Dekabrın 24-də günorta pul

yığan Vüqar və bazarın müdiri Ağamirzə Əhədov gəldi və soruşdu ki, pul verməyən budur? Sonra mənə dedilər ki, piştaxtada olan malları satıb bazardan çıxmalıyam, belə tələb qoydular. Ancaq iki addım gəndən sonra bazarın müdiri qayıdıb gəldi, qolumdan tutub məni təhqir etdi, söyüş söydü və yanındakılara dedi ki, mənə bazardan qovsunlar. Məni bazardan çıxartdılar”.

Bundan sonra satıcının “102” xidmətinə vurdugu zəng də problemi həll etməyib: “Nəzarətçilər gəlib bizi Fərəməz adlı sahə müvəkkilinin yanına apardılar. Ancaq bazar rəhbərliyi onunla birlişib mənə tələ qurdular. Təhqir olunan da mənəm, günahlandırılan da. Bazarın müdiri məni hətta sahə müvəkkilinin yanında vurmaq istədi, oğlu qoymadı. Səhəri gün isə gedib gördüm ki, piştaxtadakı malları və lotereya pulu olan iki min manatı yığırdı aparıblar. Getmədiyim yer yoxdur. Sənən adlı müstəntiq hadisə yerinə gəlsə də, müdirə söhbətdən sonra məndən heç izahat da almadı. Müstəntiq daha işə baxmır, deyir ki, məhkəməyə müraciət edim. Rəisin yanına da buraxmırlar ki, dərdimi deyim”.

Təranə Əzimovanın sözlərinə görə, məsələ ilə bağlı prokurorluğa, rayon icra hakimiyyətinə, həmçinin Prezident Administrasiyasına, Mehriban Əliyevaya və digər instansiyalara şikayət göndərib: “Hələ də gözləyirəm, heç birindən bir xəbər yoxdur. Ağamirzə isə deyir ki, mənim qabağıma çıxan kimin var, gəlsin. O deyir ki, heç kimdən, hətta prezidentdən də qorxmur”.

T.Əzimova qəzet vasitəsilə dövlət başçısı İlham Əliyevə müraciət edərək kömək və işinə ədalətli baxılmasına yardımçı olmasını istəyir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

□ RÖYA RƏFİYEVA



Sənədsiz evlərin məsələsi - yenə “qırmızı işıq”?..

“Nəft Şirkəti və digər təşkilatlarla mübahisəsi olan vətəndaşlar birdəfəlik bilsinlər ki...”

Sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi yenə kağız üstündə qala bilər. Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi ilə bağlı fərmanı ilə bağlı rəylər müxtəlifdir. Rəsmi qurumlar isə fərmanın qanunsuz, özbaşına tikilən tikintilərə şamil edilməyəcəyini vurğulayıb.

Bu arada Əmlak Məsələləri Dövlət Komitəsi dövlət başçısının sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı fərmanın əhatə dairəsini açıqlayıb. ANS TV-nin məlumatına görə, komitənin nəzdindəki Daşınmaz Əmlakın Reyestri Xidmətinin reis müavini Elşən Məmmədov fərmandan kimlərin yararlına biləcəyini deqiqləşdirib.

Elşən Məmmədov bu fərmanın qanunsuz, özbaşına tikilən tikintiləri əhatə etmədiyini deyib. O, fərmanın müxtəlif dövrlərdə əlində sənədləri olduğu halda prosesdə yayınmış vətəndaşların problemlərini həll etmək və qeydiyyatı təkmilləşdirmək məqsədi daşdığını vurğulayıb. E.Məmmədovun sözlərinə görə, bu sərəncamla vətəndaşlar öz əmlaklarını çox çəvikliklə qeydiyyatdan keçirəcəklər. Bunun üçün vətəndaşlar Dövlət Reyestri Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.

Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, fərman birmənalı olaraq qanunsuz tikililəri nəzərdə tutmur və həmin tikililər sənədləşməyəcək: “Sənədsiz tikililər iki qrupa bölünür, qanuni yerdə tikilən və qanunsuz yerdə tikilən evlər. Bu fərman qanunsuz tikililərə şamil edilməyəcək. Nəft Şirkəti ilə, digər təşkilatlarla mübahisəsi olan vətəndaşlar birdəfəlik bilsinlər ki, bu fərmanla onlara “qırmızı işıq” yandırıldı. Yalnız o evlərə sənəd verə biləcəklər ki, qanunsuz yerdə tikilməyib, amma indiyə qədər də sənədləşdirilməyib. Çünki tikintiyə icazəni Reyestr Xidməti deyil, başqa idarələr verib. Reyestr də indiyə qədər onları tanımırdı, indi tanıyacaq. Bu, 2004-cü ilin 29 iyununadək tikilən evlərdir. Çünki “Reyestr haqqında” Qanun o vaxtdan qüvvədədir”.

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə modern.az-a açıqlamasında bu fərmanla problemin həll olunacağına ümid etdiyini bildirib: “Çünki biz gecikmişik. Sənədsiz evlərin əksəriyyəti həyat evidir. İnsanlar ev tikib, həmin evlərin sahəsinin hesablanmasına dair problemlər var. Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Komissiya yaradıldı, bütün materiallar toplandı. Hər şey hazırdır. Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımı sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir”.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb: “Burda söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan “Reyestr haqqında” Qanunda əksini tapmayan sənədlərin siyahısına salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı. Sovetlər dövründə verilən sənədlər “Reyestr haqqında” Qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək”.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən də bildirilib ki, prezident fərmanı heç bir sənədi olmayan icazəsiz evlərə şamil olunmur. Bakı Şəhər İcra Hakimiyyətində görülən işlərin hansı mərhələdə olduğunu öyrənmək istəsək də sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bununla bağlı rəhbərlikdən informasiya ala bilmədiyini üçün hər hansı bir açıqlama verə bilməyib. Qeyd edək ki, paytaxtda qanunsuz tikililərin sayının 400-600 min olduğu bildirilir.

□ RÖYA



"Radikal islamçı"

Roma Papası

Kənan RÖVŞƏNOĞLU

Yazının başlığı "provokativ" görünə bilər. Amma son günlərin əsas müzakirə mövzusunda çevrilmiş karikatura çəkmək azadlığı polemikalarına nəzər saldıqda, Papanı nədən "radikallar" siyahısına saldığımız aydın olacaq.

Dünyada "Charlie Hebdo" terroru polemikaları davam etdiyi bir vaxtda karikatura olaylarına bir münasibət də Roma Papasından gəlib. Filippinə səfər zamanı təyyarədə jurnalistlərlə söhbətində Papa deyib ki, düşüncəni ifadə etmənin sərhədləri var, xüsusən də bir insanın inancına həqarət edilməsi və ya lağa qoyulması yolverilməzdir. İfadə azadlığının fundamental insan hüququ olduğunu qeyd edən Papa əlavə edib ki, hər kəs düşüncəsini ifadə edərkən ictimaiyyətin münasibətini də nəzərə almalıdır.

Papa bununla bağlı maraqlı bir misal da çəkib. Adətən xarici səfərlərdə onu müşayiət edən Alberto Qasparri göstərən Papa deyib: "Ən yaxın dostum doktor Qasparri anama söyərse məndən yumruq yeyəcəyini gözləməlidir. Bu çox normaldır. Heç kimi provokasiyaya çəkməməlisiniz. Kimsənin inancına həqarət edə bilməzsəniz, inanclarını lağ obyektinə çevirə bilməzsəniz".

Papa bu açıqlamanı dünyada ifadə azadlığı, müqəddəslərin karikaturasının çəkilməsi müzakirələrinin qızışdığı və Parisdə "Charlie Hebdo" jurnalının 3 milyon tirajla çap olunması ilə eyni gündə verib. Hansı ki, elə həmin gün Fransanın ədliyyə naziri Kristian Tobira Volterin və onun məsləhətləşmə vətəninə bütün dinləri lağa qoymaq hüququ mövcud olduğunu demişdi. Hazırda Qərbdə məhz Paris terrorundan sonra başladılan kampaniyanın əsas hədəfi ondan ibarətdir ki, ifadə azadlığı bütün müqəddəsliklərdən üstündür və bu səbəbdən də istənilən şəxsi lağ obyektinə çevirmək olar. Buna qarşı çıxanlar isə əsasən müsəlmanlar olduğu üçün bir qayda olaraq "radikal islamçı" damğasını "qazanır". Yeri gəlmişkən, Azərbaycanda da bu mövzuda debatlar hələ də davam edir.

Papanın bu cür mövqə sərgiləməsi, belə desək müəyyən mənada Paris terrorunu törədənələrə haqq qazandıraraq təhqir edən sətir reaksiya gözləməli olduğunu deməsi bu mövzuda konyukturaçıların "radikal islamçı" damğasını qüvvədən saldı. Məlum oldu ki, dünya katoliklərinin lideri də bu məsələdə müsəlmanlar kimi düşüncəli. Təbii ki, Papa bu mövzuya münasibət bildirəndə hansısa siyasi perspektiv və ya müsəlmanlara jest etmək niyyətində olmayıb.

Bu bir inanclı mövqeyidir. Avropanın ateist, inancsız liderlərindən fərqli olaraq Papa inanclı bir xristian lider olaraq müqəddəslərə hörmətini nə demək olduğunu bilir. Həm də ona görə ki, uzun illər kilsə məhz xristian müqəddəslərinin ələ salınmasına qarşı mübarizə aparıb. Dünya katoliklərinin liderinin çəkdiyi nümunə də çox ilginçdir. Yeni istənilən insan hətta ən yaxın dostunun belə anasına söyməsini həzm edə bilməz. Peyğəmbərlər də inanclılar üçün valideyn qədər doğmadır. Bu mənada Papanın müqayisəsi çox aydındır. Əlbəttə, kimsə terrora, qətləmə haqq qazandıra bilməz. Ancaq insanların inancları, müqəddəs saydığı dəyərləri ələ salanlar da bu işi etməmişdən əvvəl düşünməlidirlər. Əlbəttə, milyard yarım müsəlmanın hamısı əlinə silah alıb karikatura rəsəminə hücum etmir, ancaq edənələr də olur. Papanın dediyi kimi söyüş söyən həm də zərbə alacağını bilməlidir.

Və nəhayət. Terrordan sonra "Charlie Hebdo" jurnalı üz qabığında Peyğəmbərin karikaturası verilmiş növbəti nəşrini 3 milyon tirajla dərc etdi. Papanın açıqlaması Avropa üçün ifadə azadlığı və müqəddəs dəyərlərə münasibət mövzusunda yenidən baxılmasını aktuallaşdırır. Yoxsa Papanın da dediyi kimi, "anasına söyülənlərin yumruq zərbəsi" çoxala bilər.

Azərbaycanda qızıl məmulatları bahalaşmış. Belə ki, paytaxt Bakının böyük ticarət mərkəzlərində satılan qızıl qiymətində xeyli artım müşahidə edilir. Artım təxminən 23-30 faiz təşkil edir. Lent.az-ın məlumatına görə, satıcılar qiymətin artmasına səbəb kimi, Vergi Məcəlləsində edilmiş son dəyişiklikləri əsas gətirirlər.

Qeyd edək ki, iqtisadçılar da qızılın bahalaşmasını qəbul etməz hesab edir. Bunun əsas səbəbi dünya bazarında müşahidə edilən artımlar nəticəsində idxal olunan analogi məhsulların xərcinin yüksəlməsi ilə yanaşı, bu il yanvarın 1-dən aksiz vergisi dərəcəsinin artırılmasıdır.

İqtisadçı Samir Əliyev məsələ ilə bağlı musavat.com-a bildirib ki, qızılın bahalaşması davam edəcək: "Azərbaycanda qızılın bahalaşması vergi qanunvericiliyinə edilmiş dəyişikliklə bağlıdır. Əsas vergi yükünün nə qədər artması deyil. İstənilən artım xəbəri bazara mənfi təsir göstərir və qiymətləri artırır. Eyni zamanda dünya bazarlarında da qiymətlər artır. Ötən il qızıl ilboyu kəskin dəyişsə də, ilin sonuna ilin əvvəlindəki həddə düşdü. Bu il isə əhəmiyyətli artım nümayiş etdirir. İlin əvvəlində 1206 dollardan hazırda 1256 dollara qədər bahalaşmış. Proseslər bahalaşmanın davam edəcəyini göstərir. Həm vergi, həm də bazarlarda qızılın bahalaşması ölkədə qızılın bahalaşmasını şərtləndirir. Çünki Azərbaycanda qızıl, xüsusən də zinət təyinatlı istehsal olunmur. Biz idxaldan və deməli, dünya bazarındakı qiymətlərdən asılıyıq. Yanvarın ilk yarısı qızıl 4 faizə qədər bahalaşmış. Proqnozlar artımın davam edəcəyini göstərir. Deməli, Azərbaycanda ucuzlaşmanı gözləmək olmaz".

İqtisadçı Qubad İbadoğlu isə məsələ ilə bağlı deyib ki, hazırda Azərbaycanın daxili bazarında sürətlə bahalanma qızıldır: "Əldə olunan məlumatlara görə, qiymətlərin artım səviyyəsi son

Azərbaycanda qızıl bahalaşdı

Artımın davam edəcəyi gözlənilir; ekspertlər bu sahəyə sərmayə qoyuluşunu təklif edir...



1 ayda 20-30 faiz səviyyəsində olub. Bu dəyişikliyi şərtləndirən səbəbləri aşağıdakı kimi qruplaşdırmaq olar. Birincisi, Azərbaycanda əhalinin əmanətlərində gələn gəlirlərin bu ildən başlayaraq vergiyə cəlb edilməsi ikili effekti yaratmaqdadır. Bir tərəfdən ildən-ilə aşağı düşən faiz gəlirləri ilə yanaşı, əldə edilən gəlirlərin 500 manatından çoxuna 10 faiz vergi qoyulması, eləcə də milli valyutaların qonşu ölkələrdə dəyərsizləşməsinin Azərbaycan manatına psixoloji təsirləri əmanət bazarına sərmayə qoyulmasına marağı azaldır. Eyni zamanda əmanətlərin banklardan geri çəkilməsi prosesi də gedir. Bu halda əhalinin əlinə cəmlənmiş sərbəst vəsaitlər yeni və sərfəli bazarlar axtarırlar. Bu halda Azərbaycanda 2 ənənəvi alternativ bazarda investisiya imkanları nəzərdən keçirilə bilər. Onlardan biri əmlak bazarıdır ki, bu bazarda da qiymətlərin ucuzlaşması tendensiyası başlayıb. İkinci bazar

isə qızıl bazarıdır ki, orada əksinə, qiymətlərin bahalaşması prosesi müşahidə olunur. Bu prosesə dünya bazarında bu ildən başlayaraq qızılın artan qiymətləri də təsir göstərir. Belə ki, qızıl bazarda ötən il sentyabrın ortalarından başlayan ucuzlaşma hazırda bahalaşma ilə əvəzlənib".

Ekspertin sözlərinə görə, hazırda 1 troya unsiyası qızılın qiyməti 1257 ABŞ dollarıdır ki, bu da 20 gün bundan əvvəlki qiymətdən 70 dollar yuxarıdır: "Nəhayət, bu bazarda qiymətlərin artımını şərtləndirən daha bir amil Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgerlik və digər məişət məmulatları, aksiz dərəcələrinin qaldırılmasıdır. Bütün bunlar da qızılın bazarda qiymətlərinin daha yüksək sürətlə artımına gətirib".

Ekspert Vüqar Bayramov isə qeyd edib ki, ölkədə qızılın qiymətində artımların olması gözlənilir: "Qızılın qiyməti dünya bazarında son ayların ilk

rekorduna imza atıb. Qiymətli daş-qaşın qramının qiyməti yüksələrək son 5 ayda ilk dəfə olaraq psixoloji 40 dollarlıq həddi yenidən keçib. İndi dünya bazarında qızılın 1 qramı 40,65 dollara, unsiyası isə 1265 dollara təklif edilir. Dəyərini son günlər 2 faiz artırma bilən qızıl son ayda 6 faiz bahalaşmış. Qızıl tələbatının artması onun dünya bazar qiymətinin yüksəlməsinə səbəb olub. Belə ki, son aylar bir sıra ölkələr, o cümlədən Çin, Qazaxıstan, Türkiyə, Hindistan və hətta Rusiya öz ehtiyatlarının bir hissəsini qızıla çevirmək qərarına gəliblər. 24,7 ton qızıl alan Qazaxıstan Mərkəzi Bankı öz qızıl ehtiyatlarını 181,9 tona çatdırıb. MDB-nin digər üzvü olan Rusiya isə 7,23 ton qızıl alaraq öz ehtiyatlarını 1113 tona yüksəltdi".

Ekspertin sözlərinə görə, 2012-2014-cü illərdə qızılın dünya bazar qiymətinin azalması və yeni global iqtisadi böhran qorxusu inkişaf etməkdə olan ölkələrdə qızıla tələbatı artırır: "Qızılın qiymətinin artmasının digər səbəbi isə neft və valyuta bazarında müşahidə edilən çalxalanmalar fonunda investorların öz pullarını daha az riskli istiqamətə yönəltməsi ilə bağlıdır.

Qızılın qiymətindəki artım tempinin davam edəcəyi proqnozlaşdırılsa da hələlik kəskin yüksəliş gözlənilmir. Bununla belə, 2015-ci ildə bütövlükdə qızılın dəyər qazanacağı proqnozlaşdırılır".

□ Rəy RƏFİYEVA

Şəhid ailəsi dözülməz vəziyyətdə yaşayır

Qarabağ Azadlıq Təşkilatı (QAT) bir sıra şəhid ailələrinin dözülməz vəziyyətdə yaşadığı barədə məlumat yayıb. Qurumun mətbuat xidmətindən aldığımız məlumatlara görə, İdarə Heyətinin üzvü Mahirə Muradova, mətbuat xidmətinin əməkdaşları Əzizə Muradova, Ələgər Hacıyev Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç, bina 24, mənzil 58 ünvanında yaşayan şəhid ailəsinə baş çəkiblər.

Ailə başçısı Səfər Bəyməmməd oğlu Lətifov 1994-cü ilin yanvar ayında Füzuli rayonu ərazisində gedən döyüşlərdə həlak olub. Həyat yoldaşı Səhibə Lətifova bu illər ərzində bə-



tün əziyyətlərə dözüb, övladlarını çətinliklə böyüdü, hazırda qızı, anası, nəvələri ilə birlikdə (cəmi 5 nəfər) acınacaqlı vəziyyətdə yaşayırlar. Sahibə xanım binalara suvermə şəbəkəsində texniki işçi kimi çalışır, 160 manat maaş alır, bir də şəhid ailəsi olduqları üçün 200 manat vəsait alırlar, başqa gəlir yerləri yoxdur. "Çox kasıb vəziyyətdə yaşayırlar, ehtiyac üzündən banklara da borcları yarıb. Yaşadıqları mənzil həm darsız, həm də miskin vəziyyətdədir, heç bir təmiri yoxdur. Şəhid ailəsi ağır vəziyyətdədir, çıxılmazlıqdan bizə müraciət edə bilərlər. Biz bu ailənin vəziyyəti ilə bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqova müraciət edirik ki, bu ailəyə kömək etsinlər. Şəhid ailəsinə yardım etmək, kömək olmaq hamının borcudur. Şəhid ailəsinin bu vəziyyətdə yaşaması hamımız üçün təhqirədir"-QAT-ın məlumatında deyilir.

□ Cavid TURAN

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVDF

www.kivdf.gov.az

**Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi**

Ötən həftə Rusiyanın Gümrüdəki hərbi bazasında qulluq edən rus əsgərinin bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməsi, bir körpəni isə ölümcül yaralaması Ermənistan-Rusiya münasibətlərində tarix boyu görünməmiş gərginlik yaradıb. Ermənilər artıq açıq mətnlə ölkə ərazisində hələ 2034-cü ilədək saxlanması barədə razılıq əldə olunan 102 sayılı hərbi bazanın çıxarılmasını tələb edirlər.

Rusiya qatil əsgəri mühakimə olunması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verməkdən imtina etdikdən sonra ermənilər Moskva və Putin əleyhinə təhqiramiz şüarlarla müşahidə olunan aksiyalara başlayıb, Rusiya bayrağı tapdanıb. İrəvanda minlərlə erməni Rusiyanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyasında hərbi Valeri Permyakovun Ermənistanla verilməsi tələb edilib. Aksiya iştirakçıları Ermənistanın Rusiya vassallığından xilas olmasının vacibliyini bəyan ediblər, "Azadlıq, Azad Ermənistan", "Suveren Ermənistan", "Permyakov Ermənistanında mühakimə olunmalıdır" kimi şüarlar səsləndiriblər.

Ən heyretamiz məqam isə ermənilərin Putini azərbaycanca söymələridir - aksiyada Azərbaycan dilində Putinin əleyhinə şüar da qaldırılıb. Rusiya səfirliyi qarşısındakı mitinq kifayət qədər gərgin keçib. Hətta nümayişçilər Rusiya bayrağını yandırmaya cəhd edib. Polis polkovnik-leytenantı Karen Movsisyan açıqlamasında bildirib ki, qanuna görə, mitinqçilərin səfirlik binasına bu qədər yaxınlaşması qadağandır. Buna baxmayaraq, polis mitinqçiləri uzaqlaşdırmağa nail olmayıb. Gümrüdə öncə Rusiya konsulluğu yumurta atəşinə tutulub, sonra prokurorluq binasına yürüş edilib, sonra da Rusiya hərbi bazasına yaxınlaşmağa cəhd ediblər. Silahlı polis onları bazadan uzaqda saxlamaq üçün 4 kordon qurub.

AzadlıqRadiosunun Gümrüdə əldə elədiyi məlumatlara görə, şəhər sakinləri inanırlar ki, polis özü qəsdən rus əsgərini tutmayıb ki, onu Türkiyə ilə sərhəddə Rusiya sərhədçiləri tutub bazaya gətirsinlər. Üstəlik, burada güman edirlər ki, hadisə bir yox, bir neçə nəfər tərəfindən törədilib və ya hansısa başqa şəkildə baş verib və indi Ermənistan rəhbərliyi Rusiya bazası və Moskvadan gələn nümayəndə heyəti ilə birgə baş verənləri ört-basdır etməyə çalışır.

Ermənistanın müdafiə naziri, prokurorluğu və digər rəsmilər, o cümlədən Rusiyanın bu ölkədəki səfiri təcili olaraq olayı siyasələşdirməməyə çağırılıb və cinayətkarın cəzalandırılacağı bildirilib. Ancaq rus əsgərinin Ermənistanla mühakimə olunmasını tələb edən qəzəbli kütlə hərbiçinin Rusiyaya qaçırılmadığına əmin olmaq üçün rəsmi qurumlara müraciət edib. Bundan sonra Rusiya

ilə Ermənistan Valeri Permyakovun videoya çekilməsi ilə bağlı razılıq əldə edib. "Armenia Today" agentliyi xəbər verib ki, razılığa əsasən Ermənistan tərəfdən bir deputat və bir nümayişçi 102 sayılı hərbi bazaya girə bilər. Bu haqda Gümrüdə Ermənistanın baş prokuroru Gevork Kostanyanın keçirdiyi müşavirədə iştirak edən deputat Zarui Postandcyan məlumat verib. Onun sözlərinə görə, Ermənistanın baş prokuroru Valeri Permyakovun istintaqının erməni tərəfinə verilməsi xahişi ilə Rusiyaya müraciət edəcək.

Ermənistandakı hadisələrin arxasında sosial-iqtisadi böhranın dayandığını deyənlər də var. "6 erməni qətlə yetirən rus hərbiçinin Ermənistanla verilməsi tələbi ilə Gümrüdə keçirilən mitinqin motivi dəhşətli cinayət hadisəsidir. Əslində etiraz aksiyalarının keçirilməsinin başlıca səbəbləri gündən-günə yoxsullaşan ermənilərin, xüsusilə rus rublunun dəyərlişməsinin təsirinə daha da pisləşən sosial durumu, Avrasiya İttifaqına daxil olandan sonra artan antirus əhval-ruhiyyəsi və bir qrup yerli oliqarxın idarə etdiyi, illərlə yığılan problemləri həll etməyən, eləcə də uzun müddət dəyişməyən korrupsiyalı hakiyyətidir".

Bu barədə iqtisadçı Qubad İbadoğlu bildirib. O qeyd edib ki, məhz bu səbəblərdən mitinq iştirakçılarının bir hissəsi indi öz etirazlarını bir cinayət ətrafında cərəyan edən hadisələrlə təqdim edirlər: "Rəsmi statistikaya görə, ötən ilin ikinci yarısından etibarən Rusiyadan daxil olan pul göndərişləri yalnız noyabr ayında 31 faiz aşağı düşüb, son 2 ayda dram dollara nisbətə 10 faizdən çox ucuzlaşıb və özünün psixoloji həddinə - 500 dram 1 dollar nisbətində yaxınlaşıb. Həzrki məzənnə 477 dram 1 dollar nisbətindədir. Bütün bunlar ölkədə, xüsusilə də ərzaq məhsullarının qiymətinin kəskin bahalaşmasına gətirib çıxarıb. Rusiya ilə bağlılıqlarında heç bir perspektiv görməyən ermənilər hazırda Rusiyaya qarşı olan mövqeyini 1 rus əsgərinin cinayətinə olan etirazla ifadə edirlər. Artıq Ermənistanla çox adam başa düşür ki, Rusiyadakı hazırkı vəziyyət Ermənistanla bundan sonra daha çox bəlalara gətirəcək. Bu isə heç bir alternativ qalmayan Ermənistanla hətta Rusiyadan da əvvəl siyasi böhrana gətirib çıxara bilər".

Qarabağ



Ermənistanın əsas

düşməni...onun müttəfiqi imiş

Bir ailənin qətlindən sonra Ermənistandakı 102-ci hərbi bazanın çıxarılması tələbi ciddi şəkildə gündəmə gəlib; Modest Kolerov isə ermənilərə İrəvanın Azərbaycandan alınmasını xatırlatdı...



Vəfa Quluzadə: "Nə Azərbaycan, nə də Türkiyə Ermənistanla təhlükə deyil, ermənilərə təhlükə Rusiyadan gəlir..."

Ermənistandakı anti-Rusiya çıxışlarına artıq Rusiyadan da qınayıcı reaksiyalar gəlməkdədir. Bu arada Ermənistanın Azərbaycana torpaqlarında yaradılmasından da bəhs olunur. "Ermənilər unutmamalıdır ki, əgər Rusiya olmasaydı, onları öz qonşularından heç kim qorumazdı". Bu açıqlama ilə "Reqnum" informasiya agentliyinin baş redaktoru, daima Kremlə və ermənilərə yaxınlığı ilə seçilən Modest Kolerov çıxış edib (axar.az). O, Ermənistanla Rusiyaya qarşı olan mitinqlərə sadəcə tarixi xatırlatmaqla cavab verib: "18-ci əsrdəki böyük rus döyüşçüləri ilə məmurları sayəsində onlar artıq dövlət və paytaxta sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə dol-

durub bükə bilməzdilər. Belə ki, orada nə üzümü, nə də qiyməni bildirdilər. Bunun əvəzində isə çörək bişirmək üçün yanacaq kimi istifadə edilə biləcək dəvə peyini bol idi. Deputat Jirnovski havayı yerdən ermənilərə deməmişdi ki, rus qazı ermənilərin xoşuna gəlmirsə, qoy onda gedib peyin yandırınlar. 70-ci illərdə ermənilər İrəvanın tarixindən müsəlman keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunələri müəyyən edir, amma ermənilərdə bu, sadəcə olaraq, yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürərək, hətta adlarını dəyişməyərək lülə-kabab, bas-taxta sahibdirlər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə dol-

mi, İrəvanın sadəcə 500 yaş bu fikir erməni şərhçi Naira Hayvar və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı olub. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır və eger 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, o zaman onun hara itməsindən tarixçilər indiyə qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdən tarixçilər indiyə qədər baş çıxara bilmir. Onlar 19-cu əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya sahib deyildilər. Yüzlər ərzində xalq idarə edənlər onun başına soxurlar ki, biz ən qədim və ağıllıyıq, amma özləri Ermənistandan qaçaraq sərhədlərini ruslardan qorumağı xahiş edirlər. Rusiyada əlyazmalar yoxdur. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, dünyanı özlərinə güldürməsinlər".

Rusiya müxalifətinin liderlərindən biri Boris Nemsov isə facebook hesabında ermənilərə haqq qazandırılıb və yazıb: "Gümrü şəhərindəki faciyyə, 102-ci Rusiya HHM bazasının əsgəri Permyakovun iki yaşlı uşaq daxil olmaqla, 6 nəfərlik ailəni qətlə yetirməsi faktına Putin təbliğatı susur. "Dojd" internet kanalından başqa heç kəs Gümrüdəki hadisələri ciddi şəkildə işıqlandırmaq istəmir. Etirazçılar qatilin erməni hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirlər. Onlar bunda haqlıdır. Ən sonda ermənilər 102 sayılı rus hərbi bazasının Ermənistan ərazisindən çıxarılmasını tələb edəcəklər. Müdafiə naziri Şoyqu bununu istəyir?"

Məsələni gərginləşdirən əsas məqam qətlə ittiham olunan şəxsin kim tərəfindən dindirilib-mühakimə olunmasıdır. Ermənistan prokurorluğu

öncə hadisənin Ermənistan ərazisində baş verdiyini əsas götürüb Permyakovun özləri tərəfindən mühakimə olunacağını desə də, sonradan əsgərin Rusiya və Ermənistan arasındakı hərbi baza ilə bağlı sazişə görə, Rusiya tərəfindən mühakimə olunacağı bildirilib. Son olaraq Ermənistan rəsmiləri hadisəni araşdırmaq üçün Rusiya-Ermənistan Birgə İstintaq komitəsi qurulduğunu bəyan edib və yanvarın 15-də bu komitənin müstəntiqlərinin əsgəri dindirmək üçün bazaya girdiklərini deyiblər.

Ermənistan Helsinki Assosiasiyasının rəhbəri Zhanna Alexanyan isə bildirib ki, baş verənlər Rusiyanın ağa - Ermənistanın qul rolunda çıxış etdiyini və ağanın istəyinə uyğun məsələnin qulun alçaldılması ilə ört-bas edildiyi təəssüratı yaradır. Gümrüdə erməni xalqı işğalçı rus rejimini tərk-silah etməklə məşğuldur. ANS-in məlumatına görə,

bu fikir erməni şərhçi Naira Hayvarın bu gün dərc edilmiş məqaləsində vurğulanır. "İnsanlar instinkt əsasında öz qalalarını evlərinə gələn təhlükənin mənbəyini müəyyən etməyə çalışırlar, buna görə də Rusiya konsulluğuna, Rusiya hərbi bazasına üz tuturlar", - deyərək şərhçi bildirib. **N.Ayrumyanın fikrincə, suverenliyin məişətdən gələn və təbii əsasları var.** "O, bir neçə sadə məsələni - insanın evinin təhlükəsizliyinə zəmanət və suveren mühakimə hüququnu nəzərdə tutur. Rus qatil suverenliyin bu iki əsasını güllələdi. İndi Ermənistanla insanlar instinktiv şəkildə öz suverenliklərini bərpa etməyə çalışırlar", - deyərək şərhçi vurğulayıb.

Düşmən ölkədəki vəziyyəti "Yeni Müsavat"a şərh edən politoloq Vəfa Quluzadə Rusiyada Ermənistan sevgisinin olmadığını bildirib. Onun fikrincə, Rusiya Ermənistanı imperiya maraqları üçün istifadə edir. Ona görə də ermənilər bədbəxt vəziyyətdədirlər: "Ermənistan müstəqil dövlət deyil, Rusiyanın ayaqaltısıdır, bir hissəsidir, artıq bunu özləri də başa düşüb. Görək Ermənistan Rusiyanın caynağından çıxmağı bacarsın. Ermənistanın bir nömrəli məsələsi budur. Bu, baş verməyə qədər Ermənistan Azərbaycan və Türkiyə əlaqələrindən çəkinməyəcək. İkinci si də Azərbaycan-Türkiyə əlaqələri Ermənistan üçün təhlükə deyil. Çünki nə Türkiyənin, nə də Azərbaycanın proqramında Ermənistanı vurmaqla bağlı bir şey yoxdur. Azərbaycan özünün qanuni torpaqlarını qaytarmaq istəyir. Yəni nə Azərbaycan, nə də Türkiyə Ermənistanla təhlükə deyil, ermənilərə təhlükə Rusiyadan gəlir".

Prezident fərman verdi, məmurlarsa rüşvət istəyir

Sevinc Cavadova: "Açıq-aşkar deyir ki, 40 min manat verməsən, hasarı tikə bilməyəcəksən"
İcra nümayəndəsi Zülfüqar Cəfərov: "Onun əlindəki torpaq sənədi həqiqi deyil"

Yanvarın 13-də prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqda" Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman imzaladı. Bu fərman ev tikib sənəd ala bilməyən 10 minlərlə vətəndaşın həyatını yüngülləşdirməlidir. Maraqlıdır ki, ölkə başçısının vətəndaşın durumunun yaxşılaşmasına hesablanan addımları yerlərdə icra olunmur. Hətta əlində torpağa sahibliyi haqda qanuni sənədi olan vətəndaşlar faktiki torpaqsız qalır.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 26, mənzil 14 ünvanında yaşayan Sevinc Telman qızı Cavadova da hazırda bu durumdadır. Deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə 10 iyun 1996-cı ildə Maştağa qəsəbəsində 47 nömrəli bağ 50 nömrəli BTK-nın tərkibində istifadəsinə verilib: "Həmin vaxt elə orada xeyli insana bağ sahələri ayrıldı. 1998-ci



ilədek hər kəs ona ayrılmış bağ sahəsini hasarladı. Mənə məxsus bağ sahəsində isə Alim Məmmədov və Mirfəmil Seyidnadir oğlanları tərəfindən qanunsuz olaraq tikinti tikmişdilər deyərək məhkəməyə üz tutdum. Sabunçu Məhkəməsi 25 mart 2003-cü ildə iddiami təmin etdi. Lakin həmin şəxslər bağ sahəsindən çıxmadılar. 2003-cü ilin oktyabrında Ramiz Məmmədova CM-in 188-ci - qanun-

suz olaraq özgenin torpağını zəbt etmə - maddəsi ilə cinayət işi başlandı və barəsində məhkəmənin hökmü çıxarıldı".

S. Cavadova deyir ki, bundan sonra bağ sahəsinin hasarlanmasını yerli məmurlar əngəlləməyə başlayıblar: "Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti mənə ayrılmış bağ sahəmi hasarlamaya 163 sayılı məktubla icazə verib. Lakin Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə nümayəndəsi buna imkan vermir. Açıq-aşkar deyir ki, 40 min manat verməsən, hasarı tikə bilməyəcəksən. Qonşuların yerli sakinlər olduğunu bildirir, deyir ki, onlar maştağalıdır, sənə ləzgisən".

S.Cavadova deyir ki, üzvləşdiyi qanunsuzluqla bağlı şikayətləri Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilib: "İcra hakimiyyətində Maştağaya kuratorluq edən Ədalət müəllim şikayətimi bir kənara qoyub deyir ki, torpağın hər sotuna görə 2 min manat verməlisən. "Şapka" vermədiyimə görə Maştağa qəsəbə nümayəndəsi Zülfüqar Cəfərov bağ sahəmə bir köşk qoyub. Məcbur qalaraq Bakı Şəhər İcra Hakimiyyəti Aparatına müraciət etdim. Yazdılar ki, torpaq sahəsi bu gün də mənim istifadədədir. Bundan sonra yeni oyuna başladılar. Sabunçu icra başçısı torpağımı "Bakı Elektrikşəbəkə"yə "Maştağa Enerji Təchizatı və Satışı Sahəsi"nin yeni inzibati binasının tikintisi üçün ayırdı. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 444 nömrəli, 16 sentyabr 2014-cü il tarixli imzasız bir sərəncamını təqdim edirlər. Həmin ərazidə boş torpaqlar quruntularının altında qalıb və xəstəlik mənbəyidir. İcra nümayəndəsi Zülfüqar Cəfərov ərazilərə torpaq töküüb qurudub və satdırır".

S.Cavadova Azərbaycan vətəndaşı olduğunu, milliyyətinin əsas götürülərək onun torpaq sahəsindən sıxışdırılaraq çıxarılmasının qanunsuz olduğunu dedi: "Hayat yoldaşım və 2 övlədim Maştağada doğulublar. Nədir bu zülm? Niyə mənə qarşı bu qədər qanunsuzluq edirlər? Niyə Sabunçu Rayon İcra Hakimiyyəti belə rüşvətçiləri müdafiə edir?"


"Sevinc Telmanqızının sahib olduğunu iddia etdiyi ərazi dövlət torpağıdır. Onun haqqında dediyi sözlər iftirdir, böhtandır. Mən nəinki ondan rüşvət istəməmişəm, ümumiyyətlə, bu insanı bir dəfə də görməmişəm". Bu sözləri "Yeni Müsavat" a açıqlamasında Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov deyib.

Zülfüqar Cəfərov bildirir ki, Sevinc Telmanqızının əlindəki torpaq sənədi də həqiqi deyil: "Həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. İndi o ərazidə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə "Bakielektirikşəbəkə"nin yerli inzibati binasının tikintisinə hazırlıq gedir. Ərazidə qurulan köşk isə inzibati binanı tikəcək fəhlələr üçün qurulub. Bu qadın bir neçə ildir şantajla məşğuldur. Sabunçu Rayon İcra Hakimiyyəti də durumdan xəbərdardır. Məndən dəfələrlə İH-ə şikayət yazıb. Sevinc Telmanqızı bir neçə dəfə icra hakimiyyətinə dəvət edilib, ona bildirilib ki, həmin məsələnin İH-in Maştağa nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. Üstəlik, həmin sənəd Sabunçu rayonu və Bakı şəhər icra hakimiyyətlərində yoxlanılıb və qadının torpağın mülkiyyətçisi olduğunu təsdiq etmədiyi ortaya çıxıb. Əlində hüquqi sənəd olmayan bir vətəndaşın məmurlara şər atması cinayət məsuliyyəti yaradır. Hər halda, Sevinc Telmanqızı bu məsuliyyəti anlamağalıdır".

□ E.HÜSEYNOV

Başağılı

Müsavat Partiyası Ağdam rayon təşkilatı Elçin İsmayılova əmisi
Sabir İsmayılovun
vəfatından kərələndiyini bildirir, dərin hüznə başsağlığı verir.



Suraxanıda "ağac qətləmi"
Sakinlər ölkə başçısına müraciət etdilər; **Münəvvər Həsənova:** "Bir qrup məmur özbaşınalıq edir"

Yeni Günəşli qəsəbəsi "V" yaşayış massivindəki 2 saylı binanın qarşısındakı ağaclar kütləvi şəkildə "soyqırım" a məruz qalıb. Yaşillığın məhv edilməsi gecə saatlarında baş verir. Demək olar ki, hər gecə 2-3 ağac kəsilir. Bu barədə musavat.com-a 2 saylı binanın sakinləri məlumat veriblər.

Sakinlərin dediklərinə görə, ağacların kəsilməsi prosesi İlqar Abbasovun Suraxanıya icra başçısı təyin edilməsindən sonra başlayıb. Yaşayış sahəsinin sakinlərindən Həsənova Münəvvər baş verənlərlə bağlı icra hakiminin dəfələrlə qəbulunda olduğunu bildirdi: "Yaşadığımız binanın qarşısı hasara alınmışdı. İmkan daxilində hasarın içərisinə ağaclar ekmişdik. İlqar Abbasov Suraxanıya icra başçısı gələndən sonra hasarlar söküldü. Üç ay bundan qabaq gördük ki, kimsə binanın qarşısını hasarlaşdırmaq istəyir. Buna etiraz etdik. Onlar da çıxıb getdilər. Amma bir həftədən sonra gecə gəlib, ağacların dibini qazaraq, beton tökmüşdülər. Ərazini isə hasara almışdılar. Bunları gördükdən sonra icra hakimiyyətinə müraciət etdik. 3 dəfə icra hakimi İlqar Abbasovun qəbulunda oldu. Hər dəfə bir bəhanə irəli sürdülər. Nəhayət, ərazinin bir sahibkar tərəfindən alındığını etiraf etdilər. Bir həftə bundan əvvəl böyük kölgəsi olan ağacın bir budağını kəsdilər. Onlara imkan vermədik. Aidiyyəti qurumlara müraciət etdik. Ekologiya Nazirliyindən bir nəfər gəlib dedi ki, bu, cinayətdir. Yanvarın 13-də gecə yenidən ağacların bir hissəni kəsiblər".

Həsənova Münəvvər baş verənlərlə bağlı ölkə prezidenti İlham Əliyevə və Mehriban Əliyevaya müraciət etdi: "Yüzlərlə adam bu ağacların kölgəsində dincəlirdi. İndi bir qrup məmur özbaşınalıq edir. Bizi həbsxanada yaşamağa məcbur edirlər. Sakinlər olaraq, ölkə prezidenti İlham Əliyevə və Mehriban xanıma müraciət edirik. Baş verən haqsızlıqlarla bağlı sizdən başqa ümid yerimiz yoxdur. Bizə kömək olun. Cənab Prezident çıxışı zamanı məmurlara göstəriş vermişdi ki, vəzifələri-nizdən sui-istifadə etməyin, xalqı tapdalamayın, xalqa qulluq edin. Budurmu, olunan qulluq?"

□ Cavansir ABBASLI

Kişilər!!!

Xəstəliklərdən əzab çəkən adamlar üçün! Diqqət!
İsrail təbabəti tətbiq edilir! Axırncı şans!!!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməsə və Siz aşağıda göstərilən xəstəliklərdən həmişəlik qurtarmaq istəyirsinizsə, onda yaxşı insanlara, keyfiyyətli, qısa müddətdə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və erektsiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vazidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyüməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızıltı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Qadınlarda uşaqlıq borularının keçməməzliyi
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalıqlar və ağırlaşmalar
- * Saçların bütün formalatda tökülməsi və sızanaqlar
- * Gərginlik, yuxusuzluq, yaddaşın azalması

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra

Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com "doktor Vaiz Səmədov".



«Bakcell» şirkəti "Rəqəmsal kənd" layihəsinə dəstək verir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi «Bakcell» şirkəti "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyası ilə birlikdə "Rəqəmsal kənd" layihəsinin icrasına başlayıb. Layihənin məqsədi "SOS Uşaq Kəndləri Azərbaycan" Assosiasiyasının himayəsində yaşayan uşaqların müasir informasiya-kommunikasiya texnologiyalarından və internet resurslarından istifadəsinə şərait yaratmaqdır. Layihə uşaqların internet məkanından resurs kimi istifadə edərək lazımi məlumatlara çıxışını təmin edəcək, həmçinin onlara ev tapşırıqlarını yerinə yetirmək və əlavə biliklər əldə etməkdə dəstək olacaqdır.

Bu məqsədlə «Bakcell» şirkəti Bakı və Gəncə şəhərində yerləşən SOS kəndlərində uşaqların yaşadığı bütün evləri ən yeni kompüter avadanlığı ilə təchiz edib. Hər iki uşaq kəndində Wi-Fi infrastrukturunu qurub. Bununla yanaşı, uşaqların internetə təhlükəsiz çıxışını təmin etmək məqsədilə məzmunun filtrlənməsi həyata keçirilib.

"Rəqəmsal Kənd" layihəsi "SOS Uşaq Kəndləri"nin fəaliyyət göstərdiyi bütün ölkələrdə həyata keçirilir.

Qeyd edək ki, "SOS"la «Bakcell» şirkəti arasında əməkdaşlıq 2009-cu ildən başlayıb. «Bakcell Stars» Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində indiyə kimi 4 birgə layihə həyata keçirilib.

Bələ bir deyim var ki, ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır. Deyirlər, insanlar iki kateqoriyaya bölünür: kitab oxuyanlar və kitab oxuyanlara qulaq asanlar. Ümumiyyətlə, gözəl nitqə və söz ehtiyatına malik olmaq istəyən hər kəs özünü kitablarda görür.

Maraqlıdır ki, hər zaman inandımaq qabiliyyətləri və söz ehtiyatları ilə seçilən siyasətçilər mütlaliyə edirlərmi? **Müsavat Partiyasının başkanı Arif Hacı** vaxt tapdıqca mütlaliyə etdiyini dedi: "Mən daha çox tarixi və siyasi mövzuda kitabları oxuyuram. Kitablardan birini digərindən ayırmaq düzgün deyil. Çünki mən elə vaxt olur ki, eyni vaxtda bir neçə kitab oxuyuram".

ADP sədri Sərdar Cəlaloğlu hazırda dini kitabları oxuduğunu bildirdi: "Quranın izahı ilə bağlı kitab yazıram. Ona görə də oxuduğum kitablar Quran, Peyğəmbərin hədisləri və digər dini kitablardır. Maraqlıdır, vaxt tapdıqca mütlaliyə etdiyini dedi: "Mən daha çox tarixi və siyasi mövzuda kitabları oxuyuram. Kitablardan birini digərindən ayırmaq düzgün deyil. Çünki mən elə vaxt olur ki, eyni vaxtda bir neçə kitab oxuyuram".

ADP sədri təhsilini sovet dövründə aldığı üçün o dövrdə qadağan edilmiş əsərlərin hamısını son 20 ildə oxuyub bitirdiyini dedi: "Sovet hökumətinin vaxtında Qərb fəlsəfəsi, o cümlədən bir çox elmlər qadağan olunmuşdu. Ona görə də bizim gənclik vaxtımızda Avropa fəlsəfəsi və psixologiyası ilə tanış olmaq imkanımız olmayıb. Sovet hökuməti dağıldandan sonra çox böyük sürətlə vaxtı ilə bizdə qadağan olunmuş bütün maddi fəlsəfi əsərlər, həmçinin

Azərbaycanın siyasi elitəsi nə oxuyur?

Siyasətçilər tarixi-dini, fəlsəfi-psixoloji mövzuda əsərləri daha çox mütlaliyə edirlər...



psixologiyaya aid olan əsərlər çap olundu. Həmçinin sovet ideologiyasına cavab verməyən elmi kəşflər haqqında mə-

lumat əldə etdik. Ona görə də mən firsətdən istifadə edib o boşluğu doldurdum. Yeni son 20 ildə mən demək olar ki, psi-

xologiya və Avropa fəlsəfəsinin bütün dairələrinə aid olan kitabların 90 faizini oxumaqla yanaşı, həm də tətbiq etmişəm. Mən

çalışıram ki, oxuduqlarımda özümə lazım olan sualın cavabını özüm üçün izah edim, ya da o kitabda yazılanlara öz mövqeyimi bildirim. Mən kitabları elə belə nağıl kimi, yaxud da kiminsə fikrini öyrənmək üçün oxumuram, kitabla interaktiv əlaqədə oluram. Oxuduğumu ya özüm üçün tənqid edirəm, ya da ki, öz fikirlərimlə tutuşdururam ki, kim haqlıdır".

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə hazırkı dövrlərdə fəlsəfə və psixologiyaya aid kitabları oxuduğunu dedi: "Hazırda Osmanlı tarixi ilə bağlı bir kitab oxuyuram. Həmçinin bir ədəd də psixoloji kitab oxuyuram. Bu kitab türk dilindədir, adı da "İkna etmək sənəti"dir. Mən xarici və ya yerli yazarın kitabını oxuyum kimi ayrıqlıq etmərəm. Maraqlı nə olursa, məni nə cəlb edirsə onu da oxuyuram. Bu yaxınlarda Aysel Əlizadə-

nin "Qadın Peyğəmbər" əsərini oxudum. Bundan başqa, bir neçə yeni şeirlər kitabı ilə də tanış olmuşam. Son dövrlərdə Əli Əkbərin yazılarını oxuyuram".

AXP sədri Pənah Hüseyn isə hər gün kitab oxuduğunu dedi: "Mən bədii kitablar da daxil olmaqla bütün mövzularda olan kitabları oxuyuram. Axırın oxuduğum kitab "Akademiya"dır. Mən o kitabın rus dilində olan böyük variantını oxumuşdum. Amma indi bu kitabın bir hissəsini "Təməçilər" adı ilə Azərbaycan dilində dərc ediblər". Əslində isə bu kitabın böyük adı "Akademiya"dır. Mən daha çox xarici və bədii ədəbiyyatı xoşlayıram. Amma klassika deyəndə Tolstoy və ya Dostoyevski nəzərdə tutulmur. Özümüzlə hazırda yaşayan klassikləri də var. Bizim yeni yazarlardan da arada oxuyuram. Bir sıra yeni bədii saytlar da yarandı. Onlardan da arada mənim üçün maraqlı olan müəlliflərin əsərlərini oxuyuram".

Deputat Fəzail Ağamalı tarixi romanlara daha çox üstünlük verdiyini dedi: "Xüsusən Çingiz xan, Nadir şah haqqında Avropa müəlliflərinin kitablarını oxuyuram. Bu yaxınlarda kitab mağazalarından birinə getmişdim. Orada böyük tarixi şəxsiyyətlər haqqında olan romanları aldım. Mən bu yay İlyas Əfəndiyevin "Geriye baxma qoca", «Üç atılan» əsərlərini bir daha oxudum. Hər iki əsəri oxuyub qurtarandan sonra kitabı yerə qoydum. Yəni imkan daxilində mütlaliyə edirəm. Mən sevdiyim kitabları adətən yay tətilərində oxumağa üstünlük verirəm. İş vaxtı zaman yemir".

□ Günel MANAFLI

Soyuq havalarda necə qidalanmalı?

Tahir Əmiraslanov: "Daha çox xəmir və ət yeməkləri yeyilməlidir"
Adil Qeybullayev: "Qaynar qidalar qida borusunu və mədənin selikli qişasını zədələyə bilər"

Qış fəslində insanlar bir qayda olaraq daha çox üşüyür və soyuq dəyməyə meyilli olurlar. Üşümək isə əhval-ruhiyyəni korlayır və tənbəlləşməyə, bir sıra başqa fəsadlara səbəb olur. Bəs qış aylarında bu kimi problemlərdən qorunmaq üçün nə etmək lazımdır?

Tibbi mütəxəssislərə görə, yalnız qalın geyinməklə deyil, qidalara diqqət etməklə də üşütmənin qarşısını almaq olar. Başqa sözlə, qida rasionuna qış fəslində xüsusi diqqət ayırmaq lazımdır. Necə?

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov soyuq havalarda daha çox isti və xəmir yeməklərinin qəbulunu məsləhət görür: "Qışda daha çox enerji verən qidalara üstünlük vermək lazımdır. Bunlar əsasən xəmir və ət yeməkləridir. Qış mövsümündə tərəvəz az olduğundan bədənin zülalə olan ehtiyacını ət yeməkləri ödəyir. Xəmir xörəklərinə gəlincə, əriştə, xəngəl və digərləri də məsləhətlidir".

Aşağıdakı qidalar isə qış aylarında yemək daha məsləhətlidir.

Balıq - xüsusilə dəniz balıqları (skumbriya, tuna, qızıl ba-

lıq); omega-3 qrupunun amin turşularının dəyərli mənbəyidir, onlar bədəni bakteriyadan qoruyur.

Süd məhsulları - süd, az yağlı pendir və yumurtalar qışda zəifləyən metabolizmə müsbət təsir edir və bədəni D vitamini ilə təmin edir. Proteinlər gün ərzində 3 əsas yeməyə qarşılıqlıdır.

Qırmızı ət - bədəndə dəmir mineralları çatışmayanda orqanizmdə qansızlıq əmələ gəlir. Bu da öz növbəsində üşüməni ən çox artıran elementlərdən biridir. Ona görə də orqanizmi gündəlik dəmir mineralı ilə təmin etmək üçün bu cür tərkibli qidalardan istifadə olunmalıdır. Qırmızı ət, dəmir mineralının ən zəngin qida mənbəyidir. Gündəlik qidalanmada ən azı 2 kəf-tə qədər qırmızı ət yeməlisiniz.

Şorba - isti olduğu üçün bədənin temperaturunun yük-



səlməsinə səbəb olur. Eyni zamanda süd, qatıq, yumurta və ya ətlə, toyuqla hazırlanan şorbalar toxluq müddətini uzadır. Maddələr mübadiləsinin sürətləndirir.

Acı qidalar - acı bibər turşusu kimi acı qidalar da bədənin temperaturunu artırır. Amma acı turşuların həddindən artıq istehlakı şiş yaradır. Mədəsində problemləri olanlar bu cür qidalar yeməməlidirlər.

Yaşıl çay - tərkibindəki katexin turşular sayəsində metabolizmi sürətləndirir. Gündə 3 fincan yaşıl çay içmək maddələr mübadiləsinin sürətini 1-2 faizə qədər artırır.

Yumurta - onda olan protein, B vitaminləri orqanizmi daha da yaxşı çalışdırır. İmmun sisteminin güclənməsinə səbəb olur.

Kompleks karbohidratlar əsasən tam buğda çörəyində, qəhvəyi düyüdə və arpada olur. Onları gündəlik 2 yeməyə daxil etmək gərəkdir.

Sadə karbohidratlar - əsasən şirniyyatlarda olur. Onlar sürətlə aclığı aradan qaldırır, lakin baldan başqa hamısı kökəldir. Balın immunitetə böyük təsiri var və əhvalımızı qaldırır. Əgər bal yeməyin əks göstəriciləri yoxdursa, yetkin şəxs hər gün bir qaşığı yeməlidir. Onu li-

monlu çayla içmək olar, lakin çay isti olmamalıdır, çünki bal 40 dərəcədən yüksəkdə dəyərli xüsusiyyətlərini itirir.

Mütəxəssislər xüsusilə quru üzüm və quru qaysını da qışda qida rasionuna əlavə etməyi məsləhət görürlər. Həmçinin şokoladlı tort, tut və üzüm doşabı da bədəni isitmə qabiliyyətinə malikdir. Doşab bədəni üşüməyə maneə olmaqla yanaşı, immuniteti gücləndirərək qrip, öskürək kimi xəstəliklərə qarşı da orqanizmi qoruyur. Zəif və arıq insanlar daha çox üşüyürlər. Ona görə də onlar səhər evdən çıxmadan öncə 2 qaşığı doşabı bir stəkan südə əlavə edə-

rək qarışdırıb içməlidirlər.

Rasiona paxla və noxud da əlavə edin. Bu qidalar bədənin istilik tarazlığını qoruyur. Həmçinin qoz, fıncıq, fıstıq və yerkəndi kimi çərəzlər də bədəni isidir. Yaşıl yarpaqlı bitkilərdən ispanaq, cəfəri, kəvər də üşüməyə maneə olan qidalar sırasındadır.

Maraqlıdır, üşüməmək üçün qaynar yediyimiz yeməklər səhhətimizdə hansısa problem yarada bilərmi? Tibb elmləri doktoru, professor Adil Qeybullayev qaynar yeməklərin insan səhhəti üçün zərərli olduğunu dedi: "Yeyilən qidalar otaq temperaturundan aşağı olmamalıdır. Həm də yaxşı olar ki, həmin qidalar çox isti olmasın. Həddən artıq qaynar qidalar qida borusunu, mədənin selikli qişasını yandırır, zədələyə bilər. Temperaturun müəyyən qədər olması insanda daxili temperatur yaradır və müəyyən qədər orqanizmi isidir. O baxımdan soyuq havada insanlar daha çox ev şəraitində olurlar. Ona görə də yaxşı olardı ki, evi isti saxlasınlar. Bayıra da çıxanda havaya uyğun şəraitdə geyinmək lazımdır. Çünki yeyilən qida kalori versə də, o istilik müvəqqəti olur. Amma insan uzun müddət evdə oturur və yaxud da bayırda gəzir. İnsanın olduğu məkəni isitmə qabiliyyətinə malikdir. Doşab bədəni üşüməyə maneə olmaqla yanaşı, immuniteti gücləndirərək qrip, öskürək kimi xəstəliklərə qarşı da orqanizmi qoruyur. Zəif və arıq insanlar daha çox üşüyürlər. Ona görə də onlar səhər evdən çıxmadan öncə 2 qaşığı doşabı bir stəkan südə əlavə edə-

□ Günel MANAFLI



MUSAVAT

Son səhifə

N 11 (6039) 17 yanvar 2015



Dişini hər gün yu, yaddaşın güclənsin

Dişləri hər gün yumaq yaddaş zəifliyini və ya ümumiyyətlə yaddaşın itməsi problemi aradan qaldırır. Bu, 270 nəfər yaşlı insan üzərində aparılan araşdırma nəticəsində məlum olub.

Araşdırmaya görə, dişlərə düzgün qulluq orqanizmi bir çox problemlərdən qoruyur və beynin fəaliyyətinə müsbət təsir göstərir. Lakin dişləri yumaqla yaddaş arasındakı əlaqəni alimlər hələ ki bilmirlər.

Həkimlərin sözlərinə görə, dişlərin çürüməsinin əsas səbəbi qidalanmadır. Xüsusilə şəkərli qidalar dişləri məhv edir. Ona görə də şirniyyatı çox sevən uşaqlarda diş çürümələrinə daha çox rast gəlinir. Tərkibində şəkər, karbohidrat çox olan qidalar, məsələn, kartof, çörək və sairə ağızda süd turşusu əmələ gətirir. Bu isə kimyəvi element sayılır və ağızda çox qaldıqda tədricən dişləri zədələməyə başlayır. Süd turşusu sərt toxumani yavaş-yavaş zəiflədir. Nəticədə diş çürüməyə başlayır.



Çiçəklərə ağır rok "dinlətmək" lazımdır

Böyük Britaniyada məşhur botanik Kris Birdşou maraqlı bir kəşf edib. Bağbanlıqla məşğul olan Birdşou bildirdi ki, çiçəklərə ağır rok musiqi "dinlətmək" lazımdır. Onun sözlərinə görə, bitki bu musiqini dinləyəndən sonra sürətlə böyüyüb gözəlləşəcək. O, bu nəticəyə məsləhətləri ilə birgə apardığı araşdırma nəticəsində gəlib. Təcrübə zamanı çiçəklərə həm klassik, həm ağır rok, həm də ingilis pop müğənnisi Klif Riçardın mahnılarını "dinlədilər". Nəticədə klassik musiqinin çiçəklərin boyuna heç bir təsir göstərmədiyini üzə çıxıb. Pop musiqi isə çiçəkləri rəsmən öldürüb.

59 çeşidlik səhər yeməyi...

Ingiltərədəki Portisxed şəhərindəki bir kafe sahibi öz ziyarətçilərinə səhər yeməyi üçün 59 növ yemək təklif edib. Həmin səhər yeməyinin energetik dəyəri 8 min kilokalori təşkil edir. Bu səhər yeməyinin məbləği isə 23 dollardır. Onu kafedə keçirilən xüsusi aksiya çərçivəsində verirlər. Bu səhər yeməyinin öhdəsindən gəlmək üçün ziyarətçilərə 1 saat vaxt lazım gəlir. Yeməyin öhdəsindən tam gələnlərin adı kafenin şərəf lövhəsinə düşə bilər. Bundan başqa, onlara daha bir səhər yeməyi üçün çek də verəcək. Amma aksiyanın başladığı bir ay boyunca hələ heç kimə bu səhər yeməyinin öhdəsindən tam gəlmək nəsis olmayıb. Səhər yeməyinə iki cür qağanaq, 4 porsiyə göbəklə qızardılmış kartof, tomat sousu, kolbasalar, 6 sosiska, 4 dilim çörək, kartof oladisi, bekon daxildir. Kafenin qaydasına görə, bu yemək ancaq yetkinlik yaşına çat



tan şəxslərə təklif oluna bilər. Bu kafedə təklif olunan səhər yeməyinin həcmi rekorda çatıb.

4 gün hipermarketdə yaşayıb







Mişiqan ştatının sakini Walmart hipermarketində iki sutka keçirib. Bu barədə lenta.ru saytı xəbər verib. Polislər adı açıqlanmayan 45 yaşlı qadını mağazanın arxa hissəsində qulağında qulaqcıqla musiqi dinləyən yerdə tapıblar. Mağazanın meneceri bildirib ki, qadından bir neçə dəfə məkanı tərk etməsini xahiş etsə də, sonuncu buna məhəl qoymayıb. Bundan sonra isə onlar polisə müraciət ediblər. Hadisə yerinə gələn polislər isə bildirdilər ki, qadın öncə hər şeyi inkar edib, amma sonra boynuna alıb ki, bir neçə gün hipermarketdə yaşayıb. Mağazanın gizli kamera qeydlərinə görə, qadın içəridə 4 sutka qalıb. Qadın danışıb ki, birgə yaşadığı oğlu onu alkoqolluqda ittiham edəndən və vürandan sonra evi tərk edib. Polis isə onun mağazada qanunsuz yaşayışını anlayışla qarşılamayıb və ona qarşı cinayət işi açılıb. Qadının məhkəməsi 26 yanvarda olacaq. Həmin vaxta qədər harada yaşayacağı isə bilinmir. Polis həmçinin müəyyənləşdirib ki, hipermarketdə olduğu müddətdə qadın heç nə oğurlamayıb.



Məşhurluq insan ömrünü qısaldır

Amerikada yayımlanan bir qəzetin ölüm elanları səhifəsi araşdırılardan sonra ortaya maraqlı bir nəticə çıxıb. Nəticələrə görə, daim göz önündə olan şöhrətli bir insan olmaq ömrü qısalda bilər. Belə ki, sənətçilər, idmançılar digər peşələrdə təmsil olunanlardan bir neçə il erkən dünyasını dəyişir. Araşdırmaçılar bildirib ki, onların gəldiyi nəticələr konkret faktlara əsaslanmasa da şöhrət insanın həyatını həqiqətən də oğurlayır. BBC-nin xəbərinə görə, avstraliyalı alimlər 2009-2011-ci illərdə "Nyu York Times" qəzetində yayımlanan 1000 ölüm elanını incələyib. Məşhurların orta ömür həddi 77 il olaraq müəyyənənib. Buna qarşılıq olaraq akademiklər, elm adamlarında orta ömür həddi 82 yaş olub. Məşhurların daha çox xərcəng, xüsusən də ağciyər xərcəngindən dünyasını dəyişdiyi də müəyyənənib.







QOÇ - İmkan daxilində oturmaq işlərdən uzaqlaşmalı, səyyar fəaliyyətlə məşğul olmalısınız. Qarşılıqlı münasibətlərdə isə hər şey üreyinizcə olacaq. Vaxt tapıb qohum ziyarətinə də gedin.



Qoroskop

(17 yanvar)

Səbuhi Rəhimli



Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Küçəyə atılan uşağı pişik xilas etdi

Obninsk şəhərindəki evsiz pişik dünyanın qəhrəmanına çevrilib. Buna səbəb onun küçəyə atılmış bir körpəni himayə edib, ölümdən xilas etməsi olub. Lenta.ru saytının xəbərinə görə, 2 aylıq körpəni yaşayış binasının zibilliyinə atan şəxslər onun möcüzə ilə xilas olacağını bilməyiblər. Belə ki, körpəni yerləşdirdikləri qutu evsiz pişiyə məxsus olub. Sibir cinsindən olan pişik isə bir neçə saat boyunca o körpəni isidib və ətrafdakıların diqqətini cəlb etmək üçün aramsız miyoldayıb. Nəhayət, onun cəhdləri uğurla nəticələnib və yoldan keçənlər körpəni fərq ediblər. Uşaq xəstəxanaya aparılıb. Onun tam sağlam olduğu üzə çıxıb. Evin sakinləri isə pişiyi dadlı yeməklərlə mükafatlandırıblar.



Səhifəni hazırladı: SELCAN

Təsisçi: Rauf ARİFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-ci məhəllə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisənziya N: B 114
SAYI: 5.300